

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Ilham Aliyev

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



Nº 197 (5185) 27 oktyabr 2016-cı il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Kənd təsərrüfatının inkişafı regionların tərəqqisinə zəmin yaradır

*İlham Əliyev: "Biz dünya miqyasında kənd təsərrüfati
məhsullarını ixrac edən önəmli ölkəyə çevriləcəyik"*



→ 11

Sahid ifadesi: "Taleh Bağırov dövlət çevrilişi etmək, silahlanmaq, dini dövlət qurulması haqqında çıxışlar edirdi"

A black and white image of a wooden gavel resting on a block.

→ 8

Vətən sevgisi ilə qorunan səngərlərimiz

A black and white photograph of several soldiers in military uniforms and helmets marching in a line through a rugged terrain.

→ 16

Mourinyodan şok etiraf:
"Manchesterdəki həyatum fəlakətdir"

A black and white portrait of José Mourinho, the former manager of Manchester United.

27 oktyabr 2016-cı il

Azərbaycan ilə Cibuti arasında ikitərəfli münasibətlər çox yaxşı səviyyədədir

Prezident İlham Əliyev Cibutinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Cibuti Respublikasının ölkəmizdə yeni təyin olunmuş fəvqələdə və səlahiyyətli səfiri Məhəmməd Əli Kamilin etimadnaməsini qəbul edib. AZERTAC xəbər verir ki, səfir Məhəmməd Əli Kamil fəxri qarovalı dəstəsinin qarşısından keçdi. Məhəmməd Əli Kamil etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlər səhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Cibuti Respublikası arasında ikitərəfli

münasibətlərinin çox yaxşı səviyyədə olduğunu bildirdi. Azərbaycanın İslam ölkəleri ilə əməkdaşlığı böyük önem verdiyi vurgulayan Prezident İlham Əliyev Azərbaycan ilə Cibutinin dost ölkələr olduğunu dedi. Dövlətimizin başçısı ölkələrimizin xüsusilə beynəlxalq təşkilatlarda həmrəylilik göstərərək uğurlu əməkdaşlıq etmələrinin və bir-birilərinə daim dəstək vermələrinin önemini qeyd etdi. Siyasi əlaqələrimizin səviyyəsinin razılıq doğurduğunu deyən dövlətimizin başçısı bu əlaqələri digər sahələrdə de genişləndirməyin vacibliyini bildirdi. İkitərəfli əlaqələrin inkişafında səfirlərin rolunu qeyd edən Prezident İlham Əliyev səfir Məhəmməd Əli Kamilin Azərbaycanın müvafiq qurumları ilə iqtisadi sahədə əməkdaşlıq imkanlarını

nin araşdırılması üçün müzakirələr aparacağına ümidi var olduğunu bildirdi. Səfir Məhəmməd Əli Kamil Cibuti Respublikasının Prezidenti İsmayıllı Ömer Celinin salamlarını və en xoş arzularını dövlətimizin başçısına çatdırıldı. Bakıya səfər edərkən ölkəsinin Prezidenti ilə görüşdüğünü vurgulayan Məhəmməd Əli Kamil dedi: "Cənab Prezident, mən Bakıya gələrkən cənab İsmayıllı Ömer Celi ilə görüşdüm. O, mənə şəxsən bildirdi ki, Azərbaycan bizim üçün böyük əhəmiyyət kəsb edən mühüm ölkədir". Dövlətimizin başçısı Prezident İsmayıllı Ömer Celinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Cibuti dövlətinin başçısına çatdırmağı xahiş etdi.



Azərbaycan ilə Banqladesə arasında çox yaxşı siyasi əlaqələr mövcuddur

Prezident İlham Əliyev Banqladeşin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fəvqələdə və səlahiyyətli səfiri Allama Siddikinin etimadnaməsini qəbul edib.

AZERTAC xəbər verir ki, səfir Allama Siddiki fəxri qarovalı dəstəsinin qarşısından keçdi. Allama Siddiki etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlər səhbət etdi.

Azərbaycan ilə Banqladeş arasında çox yaxşı siyasi əlaqələrin olduğunu deyən dövlətimizin başçısı ölkələrimizin bir-birini beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləməsinin önemini qeyd etdi. Hər iki ölkənin BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində six əməkdaşlıq etdiyini vurgulayan Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının bu il İstanbulda keçirilən Sammitində Ermənistanın Azərbaycana qarşı təcavüzüne dair Kontakt Qrupunun təsis edilməsinə göstərdiyi dəstəyə görə Banqladeş tərəfinə minnətdarlığını bildirdi. Azərbaycan ilə Banqladeş arasında iqtisadi sahədə əməkdaşlıqla toxunan dövlətimizin başçısı qarşılıqlı ticarətin

həcminin artırılması üçün çoxlu imkanların mövcud olduğunu qeyd etdi, iş adamları arasında əlaqələrin, eləcə də bu sahədə mövcud imkanların araşdırılması nın əhəmiyyətini vurguladı. Dövlətimizin başçısı iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün mütarəmadı təmaslar qurulmasına vacibliyini bildirdi.

Səfir Allama Siddiki Banqladeş Xalq Respublikasının Prezidenti Abdul Hamidin salamlarını və en xoş arzularını Prezident İlham Əliyevə çatdırıldı. Banqladeşin Azərbaycana qardaş ölkə olduğunu deyən səfir Azərbaycana, Azərbaycan xalqına və mədəniyyətinə ölkəsində məhabətə

yanaşıdığını bildirdi, ölkəmin qədim tarixi, həmçinin tarixən oynadığı rol barədə məlumatlı olduğunu qeyd etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevi ehtiramla yad edən səfir Allama Siddiki onun Azərbaycan xalqının milli ruhunun formalşamasındaki rolundan danışaraq, Ulu Önderin rəhbərlik etdiyi illerin ölkəmizin tarixində yaddaqalan bir dövr olduğunu dedi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstekləyini vurguladı. Səfir Allama Siddiki Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gelecekdə daha da inkişaf edəcəyinə, geostrateji mövqeyini möhkəmləndirəcəyinə və daha vacib rol oynayacağına əminliyini ifadə etdi.

Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Abdul Hamidin salamlarına və en xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını Banqladeş Prezidentinə çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev türkmənistanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Türkmenistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlaşdı. Məktubda deyilir: "Hörmətli Qurbanqulu Məlikquliyeviç, Türkmenistanın milli bayramı - Müstəqillik günü münasibətlə Size və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklerimi yetirirəm. İnanıram ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmet edəcəkdir. Bu əlamətdar gündə Size möhkəm cansağlığı, işlərinizdə uğurlar, dəst Türkmenistan xalqına sülh və tərəqqi arzulayıram".

“Azərbaycan ilə Sri-Lanka dost ölkələrdir”

Prezident İlham Əliyev Sri-Lankanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Sri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yakupitiya Kuruppu Araççic Rohanacitin etimadnaməsini qəbul edib.

AZERTAC xəbər verir ki, səfir Yakupitiya Kuruppu Araççic Rohanacit fəxri qaroval dəstəsinin qarşısından keçdi. Yakupitiya Kuruppu Araççic Rohanacit etimadnaməsini Prezident İlham Əliyev təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlər səhbət etdi.

Səfir Yakupitiya Kuruppu Araççic Rohanacit Sri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maitripala Sirisenanın və Baş nazir Ranil Vikremesingenin salamlarını Prezident İlham Əliyev çatdırıldı. Ölkələrimiz arasında



mədəni sahədə əlaqələrin mövcud olduğunu deyən səfir bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin önemini vurguladı.

Azərbaycan ilə Sri-Lankanın dost ölkələr olduğunu deyən dövlətimizin başçısı hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etdiyini qeyd etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bir sıra sahələrdə ikitərəflə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurguladı. İqtisadi sahədə əməkdaşlığı toxunan dövlətimizin başçısı bu istiqamətdə ticarət dövriyyəsinin həcminin artırılmasının qarşısında duran ən müümə məqsəd olduğunu dedi. Prezident İlham Əliyev Azərbaycan-Sri-Lanka əlaqələrinin inkişaf etdirilməsi baxımından səfiri ölkəmizdəki diplomatik fəaliyyətinin uğurlu olacağına ümidi var olduğunu bildirdi.

Dövlətimizin başçısı Sri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maitripala Sirisenanın və Baş nazir Ranil Vikremesingenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Sri-Lanka Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pule Isaak Malefanenin etimadnaməsini qəbul edib. AZERTAC xəbər verir ki, səfir Pule Isaak Malefane fəxri qaroval dəstəsinin qarşısından keçdi.

Pule Isaak Malefane etimadnaməsini Prezident İlham Əliyev təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlər səhbət etdi. Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasında siyasi əlaqələrin çox yaxşı seviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin iqtisadiyyat və ticarət sahələrində də əməkdaşlığı genişləndirməsinin zəruriliyini qeyd etdi. Artıq bir neçə ildir Azərbaycanın Cənubi Afrika Respublikasında səfirliyinin fəaliyyət göstərdiyini bildirən Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və biznes nümayəndələri üçün imkanların yaradılması baxımından səfirliklərin rolunu vurğuladı. Səfir Pule Isaak Malefane ölkələrimiz arasında mövcud əlaqələrin gücləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirdi.

27 oktyabr 2016-cı il

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Beyləqanda vətəndaşları qəbul edib



Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyəti orqanlarının rəhbərləri bölgelərdə vətəndaşları qəbul edir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin həlli üçün operativ tədbirlər görürələr.

"SƏS"ə daxil olan məlumatə görə, vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, oktyabrin 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Beyləqan şəhərində Beyləqan, Füzuli və İmişli rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və rayon icra hakimiyətinin başçısı Vaqif Abdullayev Ulu Öndər Heydər Əliyevin abidesi öünüə gül-çiçək qoyub.

Heydər Əliyev Mərkəzidə keçirilən qəbulda 19 vətəndaşın müraciətinə baxılıb.

R.RƏSULOV

Vətəndaşlar, əsasən, məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə bağlıdır. Bu icmalara vəsaitlərin ayrılmazı, məscidlərin dini ədəbiyyatla təmin olunması və digər məsələlərlə bağlı müraciət edilər.

Vətəndaşlar DQiDK sədri Mübariz Qurbanlı tərəfindən diqqətə dənilenlərdir. Bir çox müraciətlər yerində həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib. Komitənin selahiyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara qatdırılmış üçün nəzarətə götürüllər.

Qəbulu gələnlər yaradılan şəraitdən razılıqlarını bildirib, bölgələrdə bu cür qəbulun təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Ədliyyə naziri Ağsuda vətəndaşları qəbul edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqına və bölgələrdə vətəndaşların qəbulu cədvəline uyğun olaraq, oktyabrin 28-də ədliyyə naziri Fikret Məmmədov tərəfindən Ağsu rayonunda vətəndaşların qəbulu keçiriləcək. Ədliyyə Nazirliyinin metbuat xidmətindən AZERTAC-a bildirilər ki, qəbulda Ağsu, Şamaxı və Kürdəmir rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq. Qəbul Ağsu Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində (ünvan: Ağsu şəhəri, M.Ə.Rəsulzade küçəsi, 174) keçiriləcək. Vətəndaşlar qəbulu Gəyçay regional ədliyyə şöbəsi (ünvan: Gəyçay şəhəri, Nizami küçəsi, 111, əlaqə telefonu: (02027) 4-30-41, (050) 383-89-92), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və "contact@justice.gov.az" elektron poçt ünvanı vasitəsilə, eləcə də Ağsu



Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində yazılı bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmış imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.



Tələbələrə adlı təqaüd verilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2015-2016-ci tədris ilinin yay imtahan sessiyasının neticələrinə görə eləci və həmkarlar İttifaqı feali olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü 1995-ci ilde təsis olunub. Təqaüd qış və yay imtahan sessiyasının neticələrinə görə elə və yaxşı qiymətlər oxuyan, həmkarlar İttifaqı feali olan tələbələrə verilir. İndiyədək ümumilikdə 1.968 tələbə bu ada layiq görüllər. S.Mehbəliyev adlı təqaüdə layiq görürlər tələbələri təbrik edib, onlara daha böyük nailiyyətlər arzulayıb. Sonra Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərlərindəki 19 ali məktəbin 58 tələbəsinə adlı təqaüd verilib.

AZERTAC xəber verir ki, tədbirdə AHİK-in sədri, Milli Məclisin deputati Səttar Mehbəliyev ümummilli lider Heydər Əliyevin elmə, təhsilə, idmana daim böyük önem verdiyini bildirib, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətə həyata keçirildiyini vurğulayıb. AHİK-in sədri dövlətimizin başçısı İlham Əliyevin

Herbert Zalber: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi aktivlaşıb

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ətrafında diplomatik fəallıq hiss olunur.”

Bunu Trend-ə eksklüziv müşahidəsində Bakıda səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalber deyib. Diplomat Azərbaycana səfərini müsbət qiymətləndirib.

Onun sözlərinə görə, ölkə rəhbərliyi ilə dünən keçirilən görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı

vəziyyət müzakirə olunub: “Bu səfər zamanı mən Ermenistan-Azərbaycan qoşunlarının təmas xəttinə yaxın ərazilərə səfər etmək və həmin ərazilərdə məcburi köçkünlərlə görüşmək istəyirdim. Əvvəlki səfərlərim zamanı mən Bakıda və şəhər ətrafında yaşayan məcburi köçkünlərlə görüşmüşəm”. Xüsusi nümayəndə bildirib ki, xüsusi sıçrayış olmasa da, Rusiya bu vəziyyətdə daha aktivdir: “Biz görürük ki, dialoq davam edir”.

Sevinc Hüseynova: “Azərbaycanda ictimai qurumların fəaliyyətinə kifayət qədər böyük dəstək var”

“Azərbaycanda ictimai qurumların fəaliyyətinə kifayət qədər böyük dəstək var”. Bu fikri yap.org.az saytına Milli Məclisin deputati Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, Azərbaycanda müşahidə edilən dinamik sosial-iqtisadi tərəqqi ilə paralel suretdə cəmiyyətin demokratikləşməsi və vətəndaş fəlliyyətinin artması üçüncü sektor adlanan vətəndaş cəmiyyətinin də inkişafını özündə ehtiva edir. Onun sözlərinə görə, Azərbaycan QHT sektorunun fəaliyyətinə dövlət təminatı verən əsas hüquqi sənəd 1995-ci ildə qəbul edilmiş ölkə Konstitusiyasıdır. Bundan başqa, 1998-ci ildə “Qrant haqqında” qanunun qəbulu qeyri-hökumət təşkilatlarının əsas maliyyə mənbəyini və bütövlükdə donor-resipiyent münasibətlərini tənzimləmək baxımından



müstənsəna əhəmiyyətli rol oynadı. 2000-ci ildə qəbul edilən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun isə qeyri-hökumət təşkilatlarına aid eksər məsələlərə aydınlıq gətirir. “Eləcə də qanunun müvafiq olaraq təkmilləşdirilməsi de bu sahədə inkişafi şərtləndirən amillərdən biridir. Öləke Prezidenti İlham Əliyevin yürütdüyü siyasi kurs Azərbaycanda hüquqi dövlətin möhkəmləndirilməsi, inkişaf etdirilməsi, o cümlədən də vətəndaş cəmiyyətinin praktiki olaraq möhkəmlənməsi və inkişafi üçün zəmin yaradıb. 2007-ci ildə MDB məkanının

Son illər Azərbaycanda neft gəlirlərindən səmərəli istifadə edilməsi iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, iqtisadiyyatın şaxələndirilməsi bütün digər sahələr kimi, aqrar bölmənin də inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaratmışdır. Məhz ölkə Prezidenti İlham Əliyevin imzaladığı sənədlər də, ölkənin iqtisadi inkişafı və əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olmuşdur. 13 ilə yaxındır ki, davam edən bu siyaset sayəsində bu gün ölkədə işsizlik, yoxsulluq kimi problemlər, demək olar ki, həll edilib, əhalinin maaş, pensiya və müavinətləri dəfələrlə artıb.

Aqrar sahənin inkişafına yönələn dövlət proqramları ərzəq təhlükəsizliyinin təminatının qarantıdır

Dövlət tərəfindən aqrar sahədə həyata keçirilən infrastruktur layihələrinin davamlılığı, aqrolinqin xidmetinin genişləndirilməsi, eləcə də, kreditlərin verilməsinin sürətləndirilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərib. Çünkü bu sahənin inkişafı kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir etmək imkanına malikdir. Bunu nə yanaşı, dövlət ərzəqə olan daxili tələbatını, əsasən, öz potensialı və imkanları

Kənd təsərrüfatının inkişafı regionların tərəqqisinə zəmin yaradır

İlham Əliyev: “Biz dünya miqyasında kənd təsərrüfatı məhsullarını ixrac edən önəmli ölkəyə çevriləcəyik”




dövriyyəyə buraxmaqla biz buna nail ola və idxlardan asılılığı əhəmiyyətli dərəcədə azalda bilərik”.

Müşavirədə Prezident, həmçinin, kənd təsərrüfatının digər sahələri ilə de bağlı uğurlu fikirlərini bildiridi. Xüsusilə, ölkədə baramaçılıq sahəsində böyük inkişafın olduğunu qeyd etdi: “Bu il 24 rayonda baramaçılıq inkişaf edib və yaxşı nəticələr var, 70 ton barama tədarük olunub. Baramaçılığa subsiyalar verilib. Şəki ipək kombinatı artıq işləyir, yüzlərlə insan orada işə cəlb edilib. Orada yenidənqurma işləri aparılmalıdır. Bu kombinat daha çox barama qəbul etməyə qadirdir. Ümidvaram ki, yaxın 2-3 ilde biz minlərlə ton barama tədarük edə bilərik. Hələlik, bu işləri 24 rayonda gedəcək və insanlar 40-45 gün ərzində yaxşı pul alacaqlar. Minlərlə manat alanlar var və bu da insanların



güzərənini yaxşılaşdırır. Biz çalışmalıq ki, burada da hazır məhsulu ixrac edək və əminəm ki, buna nail olacaq”.

Dövlət başçısı müşavirədə kənd təsərrüfatı sahələri üzrə bir çox məsələlərə toxunaraq uğura söykənən təşəbbüsler irəli sürmüştür: “Mən kənd təsərrüfatı sahələri üzrə bezi məsələləri qaldırmaq istərdim. Pambıqcılıqla bağlı işlər uğurla gedir. Sabirabad rayonunda müşavire keçirildi. İndi 24 rayonda pambıqcılığın inkişafı uğurla gedir. Bu il 100 min ton pambıq tədarük edilməlidir, gələn il 250-300 min ton, ondan sonrakı illərdə daha da çox. Biz çalışmalıq ki, sovet dövrünün ən yaxşı illərində istehsal etdiyimiz səviyyəyə yavaş-yavaş yaxınlaşaq. Bu, iş yerləri deməkdir. Təkcə bu il pambıqcılıqla 70 min yaxın insan işləyir. Gələn il biz əkin sahələrimizi iki, yaxud 2,5 dəfə artırıq, bu sahədə 100 minden çox, bəlkə de 150 min insan işə təmin ediləcək”.



hesabına ödəyə bilmək üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirib, həmçinin, bu istiqamətdə bir sıra dövlət proqramları reallaşdırılır. Prezident İlham Əliyevin 12 yanvar tarixli müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması respublikamızda aqrar sektorun inkişaf etdirilməsinin dövlət siyasetinin mühüm istiqamətinə təşkil etdiyi bir daha təsdiqləyir.

Onu da vurğulayaq ki, Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən “Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları” respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almışında mü hüüm rol oynayır. Bu proqramların icrası nəticəsində, ölkədə kənd təsərrüfatı sahəsində de ciddi artım müşahidə olunur. Çünkü proqramların əsas hədəflərindən biri qeyri-neft sektorunda xüsusi yer tutan aqrar sahənin inkişafıdır.

Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşısında duran vəzifelərə həsr olunmuş müşavirədə də dövlət başçısının dediyi fikirləri bunun bariz nümunəsidir: “Kənd təsərrüfatı sahəsində artıq dönüş yaranıb. Müxtəlif sahələr üzrə konkret proqramlar, layihələr icra edilib, böyük vəsait və texnika ayrılib. Sub-

ri yoxdur. Ancaq biz dünya bazarlarına öz şərabımızla çıxmaliyiq. Necə ki, vaxtılık Rusiya bazarına çıxmışq. İndi biz, bildiyimə görə, heç Rusiya bazarına da əhəmiyyətli dərəcədə şərab ixrac etmirik. Amma bu, çox gəlir getirən sahədir, xüsusiilə, kəndlilər üçün”.

Prezident müşavirədə badam və zeytunculuq sahəsinin böyük gəlir mənbəyi olduğunu da vurğuladı: “Bakıda, Abşeron yarımadasında ənənəvi badam bağları, əfsuslar olsun ki, azalır. Ancaq bu da çox valyuta gətirən bir sahədir. Mənə verilən məlumatə görə, bizdə cəmi 500-600 hektar badam bağları var. Bu, çox azdır. Minlərlə hektar badam bağları salınmalıdır. İndi bu ərazilərdə boş torpaq sahələri çoxdur. Biz torpaqlardan səmərəli şəkildə istifadə etməliyik və xüsusiilə, Bakının, Sumqayıtin ətrafında, Abşeronda böyük badam plantasiyaları salınmalıdır.

Biz zeytun idxlə edirik. İndi bizim o qədər zeytun ağaclarımız, o qədər imkanlarımız var. Həm Bakıda, Abşeronda, həm də digər yerlərdə bizim çox böyük imkanlarımız var. Ancaq əfsuslar olsun ki, biz özümüzü təmin edə bilmirik və hazır zeytun istehsalı bizdə çox aşağı səviyyədədir. Ona görə, yeni zeytun bağları salınmalıdır. İndi yerlər müəyyən edilir - həm Abşeron yarımadasında, həm şimal zonasında, Xızı rayonunda. Bildiyimə görə, orada da işlər gedir ki, biz dünya bazarına zeytun çıxaraq. Bu da çox böyük gəlir getirən sahədir, həm fermərlər üçün, həm dövlət üçün. İndi kənd təsərrüfatının hər bir sahəsi bizim üçün vacibdir”.

Göründüyü kimi, Azərbaycan iqtisadiyatının prioritət sahələrindən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsində dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır. Ele ölkəmizdə 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması aqrar sahəde bu gün de bir sıra layihələrin gerçəkləşdirilməsi davam edir. Tekcə onu qeyd etmək kifa-

Uğura söykənən təşəbbüsler

Dövlət başçısı müşavirədə kənd təsərrüfatı sahələri üzrə bir çox məsələlərə toxunaraq uğura söykənən təşəbbüsler irəli sürmüştür: “Mən kənd təsərrüfatı sahələri üzrə bezi məsələləri qaldırmaq istərdim. Pambıqcılıqla bağlı işlər uğurla gedir. Sabirabad rayonunda müşavire keçirildi. İndi 24 rayonda pambıqcılığın inkişafı uğurla gedir. Bu il 100 min ton pambıq tədarük edilməlidir, gələn il 250-300 min ton, ondan sonrakı illərdə daha da çox. Biz çalışmalıq ki, sovet dövrünün ən yaxşı illərində istehsal etdiyimiz səviyyəyə yavaş-yavaş yaxınlaşaq. Bu, iş yerləri deməkdir. Təkcə bu il pambıqcılıqla 70 min yaxın insan işləyir. Gələn il biz əkin sahələrimizi iki, yaxud 2,5 dəfə artırıq, bu sahədə 100 minden çox, bəlkə de 150 min insan işə təmin ediləcək”.

Ölkə başçısı kənd təsərrüfatında taxılçılıq sahəsinin inkişafının vacib olduğunu bildirərək, bu sahəyə daha çox diqqət yetirilməsini vurğulayıb: “İndi yeni layihələr işə düşür və çalışmalıq ki, biz özümüzü 100 faiz səviyyəsində taxilla təmin edək. Bu, mümkündür. Həm məhsuldarlığı intensiv yollarla artırmaqla, suvarma işlərini düzgün qurmaqla, həm də ki, yeni əkin sahələrini

yətdir ki, Azərbaycanın 2015-ci ilin dövlət bütçəsində kənd təsərrüfatı, meşə təsərrüfatı, baliqcılıq, ovçuluq və ətraf mühitin mühafizəsinə 596 milyon 152 min manatdan artıq vəsait ayrılmışdır ki, bunun da 568 milyon 688 min 675 manatı, bilavasitə kənd təsərrüfatı xərclərinə aiddir. Kənd təsərrüfatı xərclərinin dövlət bütçəsindəki xüsusi çekişinin ibəil artırılması isə, onu deməye əsas verir ki, Azərbaycan yaxın illərdə özünü vacib ərzəq məhsulları ilə təmin etməklə yanaşı, həm də bu sahədə regionun əsas ixracatçı ölkəsinə çevriləcəkdir.

RƏFIQƏ KAMALQIZI



Azərbaycanda tarixən formalaşan multikultural və tolerant dəyərlər yüksək səviyyədə qorunur



Oktaybrın 26-da Beyləqan rayon Mədəniyyət Mərkəzində "Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik" mövzusunda konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan konfransda dini icmaların rəhbərləri, din xadimləri, ilahiyyatçılar, ictimaiyyət nümayəndələri, ziyanlılar və gənclər iştirak ediblər. Konfrans DQİDK-nin sifarişi ilə çəklən, dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən "Fitnə" sənədli filminin nümayışı ilə başlayıb.

Rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev tədbiri açaraq, konfransın əhəmiyyətini vurğulayıb, ölkəmizdə tarixən hökm sürən multikultural mühitin bu gün də davam etdiyini, müxtəlif dinlər etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını bildirib.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın əsas məqsədinin Azərbaycandakı dini toleransi, multikulturalizm ənənələrinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqindən ibarət olduğunu deyib.

Komitə sədri xalqımızın eşlər boyu formalaşdırıldığı milli-mənəvi dəyərlərdən və onun qorunmasından, əsasi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycanlıq ideologiyasından bəhs edib, Azərbaycanda hökm sürən multikultural və tolerant mühitin əsa-

sında azərbaycanlıq ideologiyasının dayandığını bildirib.

Müstəqilliyimizi bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərə qayğısının sürətləndiyini vurgulayan komitə sədri qeyd edib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış referandumla qəbul olunmuş

Konstitusiyamızda vicdan azadlığı təsbit edilib.

Dövlət-din münasibətlərini tənzimləyən qanun qəbul olunub.

Qafqaz Müsəlmanları idarəsinin fealiyyəti müəyyənləşib.

Əger sovetlər dönməndə

Azərbaycanda 17 məscid

var idisə, hazırda 2 mindən

çoq ibadət məkanı fealiyyət

göstərir. M.Qurbanlı qeyd

edib ki, Azərbaycan dünyəvi

dövlətdir. Din dövlətdən ayrıdır.

Lakin dövlət dinc hərtərəfli

dəstək göstərir. Dini icmala-

dövlət tərəfindən yaradımlar

edilir. Eyni zamanda dövlət

ölkəmizdə dinin siyasi məqsəd

üçün istifadə edilməsi qada-

ğındır.

Komitə sədri diqqəti son dövrlər dünyada İslam dininin radikalizmə sürüklemək məyillerinin artmasına çəkərək, dini radikalizm və ekstremizm fəsadlarından, bu kimi halların qarşısının alınması yollarından bəhs edib. Bildirib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən səmərəli vasitə maarifləndirmə işidir.

Milli Məclisin deputatı Şahin İsmayılov və Qafqaz Müsəlmanları idarəsinin qazi hocası Ramazan Hüseynov konfransda çıxış edərək, ölkəmizdə multikultural mühitin dərin tarixi köklərə malik olduğunu, müxtəlif dinlərin, məzhəblərin, xalqların fikir ayrılığı olmadan, dinc, qardaşlıq şəraitində yaşadığını bildiriblər. Qeyd olunub ki, Azərbaycanda tarixən formalaşan multikultural və tolerant dəyərlər yüksək səviyyədə qorunur.

Zakir Həsənov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Oktaybrın 26-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Müdafiə Nazirliyinin metbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırlı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə Z.Həsənov Azərbaycanın beynəlxalq birlik tərəfində tanınan ərazi-zilərinin 20 ildən



çoxdur Ermənistənin işğalı altında olduğunu, bunun nəticəsində bir milyondan çox insanın doğma yurd-yuvasından didərgin düşdüyüünü, qarşı tərəfin cəbhədə vəziyyəti gərginleşdirmek cəhdlerini qonaqların diqqətinə çatdırır.

Nazir deyib ki, Ermənistən silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərsiz çıxmazı ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul olunub. Lakin Ermənistən hakimiyyəti uzun illərdir beynəlxalq ictimaiyyətin haqlı tələbinə məhel qoymur və mövcud status-kvonu saxlamaqda maraqlıdır. H.Salber bildirib ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə danışçıların davam etdirilməsi zəruridir.

Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlıq əlaqələrinin inkişafı məsələsi müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrin 26-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber ilə görüşüb. Xarici işlər Nazirliyinin metbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ermənistən-Azərbaycan münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılıb. Nazir Elmar Məmmədyarov həmsöhbətə münaqişənin həlli üzrə aparılan danışçılar prosesi barədə məlumat verib. Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.

Özbəkistanın "tnews.uz" portalı Xorvatiya Prezidentinin Azərbaycana rəsmi səfərindən yazıl

Özbəkistanın "tnews.uz" portalında Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin Azərbaycana rəsmi səfəri ilə bağlı "Azərbaycan Prezidenti: Qarabağ münaqişəsi ona görə həll olunmur ki, Ermənistən sülh istəmir" sərlövhəli məqalə yayılıb. Rus dilində hazırlanmış məqalədə bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç mətbuatə bəyanatlar çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev bəyanatda bildirib ki, bizim torpaqlarımız uzun illərdir işğal altındadır. Azərbaycan ərazisinin 20 faizi - təkcə Dağlıq Qarabağ deyil, həm də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafındakı 7 rayon işğal olunub.

Prezident İlham Əliyev bəyanatında deyib: "Bu işğal nəticəsində bizim bir milyondan artıq qacqın və köçkünmürə var. Xalqımız Ermənistən tərəfində etnik təmizləmə siyasetinə məruz qalıb. Beynəlxalq təşkilatlar mühüm qərar və qətnamələr qəbul ediblər. Xüsusilə BMT Təhlükəsizlik Şurası Ermənistən qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr 20 ildən artıqdır ki, kağız üzərində qalır. Avropa Parlamenti, Avropa Şurası, İsləm Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi digər təşkilatlar da oxşar sənədlər qəbul edib. Lakin təessüf ki, münaqişə həll olunmur, çünki Ermənistən sülh istəmir".

Azərbaycan Prezidenti qeyd edib ki, status-kvo qəbul edilməzdır və dünya ictimaiyyəti Ermənistəni beynəlxalq hüquqa əməl etməyə və onlara məxsus olmayan, bize məxsus olan əraziləri heç bir şərt irəli sürülmədən azad etməyə məcbur etmək üçün ciddi tədbirlər görülməlidir. Materialda Ermənistən-Azərbaycan, Qağılıq Qarabağ münaqişəsinin tarixi, torpaqlarımızın 20 faizinin işğali, aprelin 2-de Ermənistən təxribatları ucbatından münaqişənin gərginləşməsi, Azərbaycan Ordusunun qələbəsi haqqında da məlumat verilir.

tnews.uz/index.php/2016/10/25/qarabah/#more-841

Президент Азербайджана: Карабахский конфликт не решается, потому что Армения не хочет мира

«Наши территории, к сожалению, долгие годы находятся под оккупацией. Оккупировано 20 процентов территории Азербайджана, не только Нагорный Карабах, но и семь районов вокруг бывшей НКАО».

Об этом Президент Азербайджана Ильхам Алиев сказал в заявлении для прессы по итогам встречи с президентом Хорватии Колиной Грабар-Китарович. Он отметил, что в результате этого более миллиона людей стали вынужденными переселенцами и беженцами, а международные организации, в том числе и СБ ООН, пришли соответствующие резолюции по данному вопросу.

Bəhruz Quliyev: "Amerikada demokratik seçki gözləntisi absurddur"

"ABŞ-da prezident seçkiləri ərəfəsində rəqib namizədlər - respublikaçı Tramp və demokrat Clinton arasında baş verən ziddiyətli məqamları izlədikcə, nəzərəçarpan ilk amil dünyaya demokratiya ixrac etdiyi iddia olunan bir ölkənin görünməyən tərəflərinin ifşasıdır". SİA xəbər verir ki, bu fikirləri Tərəfdə "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev söyügedən məsələ fonunda cərəyan edən olayları şərh edərkən deyib.

"Irəli sürdükləri iddialarda da haçox haqlı görünmək üçün seçiciləri qarşısında hətta bir-birilərini təhqir edib, bu vasite ilə şou yaranan iki əsas namizədin rəqabət tərzi ABŞ-in prezident seçkilərində uzun illərdir ki, müşahidə olunmamışdı. Əlbəttə ki, ittihad və ziddiyətlərin yaranmasının köklü səbəblərindən biri ölkə siyasetində buraxılmış ciddi səhvəldir".

Bəhruz Quliyev bildirib ki, reallıqda ABŞ-in seçki marafonu demokratik görünə bilər, amma ölkə-daxili cəhətdən demokratiyanın tənəzzülə uğradığını da deyə bilərik: "Artıq Amerikada irqi diskriminasiyaların vüsət alması, zəncilərə

qarşı qeyri-sağlam münasibətin yaranması, islamofobiya, ksenofobiya kimi olayların gündəlik terzə çevrilmesi, KİV-lərin sifarişlərle işləməsi, media nümayəndələrinin təqibi prosesi gedir desək, heç də yanılmayıq. Bütün bunlar məhz namizədlər tərəfindən de etiraf edilib. Baxın, respublikaçı namizəd Tramp bu günlərdə belə bir çıxış edib ki, prezident Obama Klintonun namizədliyini müdafiə etmək məcburiyyətindədir. Belə ki, Klinton dövlət katibi vezifəsində işləyərken, şəxsi elektron poçtunu dövlət işlərində istifadə edib. Bu isə kobud qanun pozuculuğudur. Klinton Obamanın rəhbərliyi altın-



da bu posta sahib olub və indiki prezident bu məsələnin böyümməsi üçün açıq şəkildə xanım Klintonu siyasi dəstək göstərir.

Yaxud Klintonun Trampi müxtəlif üsullarla ifşa etmək cəhdleri, rəqibini əxlaqsızlıqda günahlandırması, hətta seçicilərini ondan uzaq dayanmasına, siyasi toruna düşməməye səsləməsi sivil, demokratik ve normal seçki mühitinin qaba, qeyri-demokratik mühitlə əvəzlenməsindən xəber verir".

"Artıq bütün dünya və siyasi

hadisələri doğru istiqamətdə təhlil etməyi bacaran ictimai rəy de etiraf edir ki, ABŞ-da 200 ildir ki, formalasmış "Amerika demokratiyası" möhvələmə prosesini yaşayır"-dəyə vurğulayan Bəhruz Quliyev daha bir xatırlatma etdi: "Biz Azərbaycanda keçirilmiş prezident və parlament seçkilərindən, o cümlədən referendum səsvermələrindən sonra daha çox mərkəzi ofisləri ABŞ-da fəaliyyət göstərən bir sıra insan haqları, media azadlığı və başqa qurumların qə-

rəzli hesabatları ilə qarşılaşmışıq. Bu hesabatların hər birində aşkar şər və böhtanların, sifarişlərin olması dəfələrlə sübuta yetirilib. Xüsusilə, Azərbaycan mətbuatında bu etrafda çoxsaylı ifşa faktları işıq üzü görüb. İndi növbə ABŞ-dadır. Daha dəqiqi, ABŞ-da baş verən qanunsuzluqlardır ki, bəynəlxalq aləm bu barədə ciddi açıqlamalar gözləyir. Məsələn, Trampin rəqibi Clintonun seçkilərde "ölü canlardan" istifadə etməsi etrafında səsləndirdiyi fikirlər də ciddi ittihadıdır. Yaxşı olardı ki, zaman-zaman Azərbaycanı və s. ölkələri qeyri-demokratiyada ittihad edən ABŞ-in insan haqları təşkilatları özlərində ədalət güclü tapıb, daxilində baş verən reallıqlar etrafında hesabat və bəyanatlar yapsınlar. Dünya ictimaiyyəti də onlardan bunu gözləyir".

Bəhruz Quliyev bütün bunları nəzərə alaraq sonda deyib ki, Amerikada demokratik seçki gözləntisi absurddur: "Maraqlı faktlar dan biri də ABŞ-da çoxpartiyalı sistem mövcudluğu ola-ola, orada respublikaçılarla demokratların bir-birilərini əvezləməlidir. Bu nə cür demokratik dəyərlərə sığan bir hal sayla bilər? Bəs digər siyasi partiyalar nəyə görə fəaliyyət göstərir? Düşünürəm ki, belə bir vəziyyətdə Amerikadan demokratik seçki gözləntisine ümidi bəsləmək sadəcə absurdur".

Yunanistan prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib

Görüşdə 2017-ci ilin mart ayında keçiriləcək V Qlobal Bakı Forumu ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb

Yunanistan prezidenti Prokopis Pavlopulos Afinada sefərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətini qəbul edib. Qəbulda mərkəzin idarə Heyətinin üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, mərkəzin üzvü, Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü Elsa Papadimitro və mərkəzin baş katibi Rövşən Muradov iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsində "SƏS" qəzetinə verilən məlumatla görə, qəbulda bir sira beynəlxalq və regional məsələlərlə yanaşı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti və 2017-ci ilin martında keçiriləcək V Qlobal Bakı Forumu ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb. Prezident Prokopis Pavlopulos mərkəzin fəaliyyəti, həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Görüşdə qeyd olunub ki, təşkilat Azərbaycan mədəniyyətinin, tarixinin, elmi-ədəbi irlisinin dünyaya çatdırılmasında, həmçinin, beynəlxalq səviyyədə mədəniyyətlərəsərəsər və millətlərəsərəsər dialoqun inkişafında böyük rol oynayır. Bundan başqa, təşkilatın dünyadan tanınmış siyasetçiləri və nüfuzlu ekspertlərinin beynəlxalq aləmdə baş verən hadisələri müzakirə edərək həll yollarını tapması baxımdan da böyük imkanlar yaratdığı diqqətə çatdırılıb.

Görüşdə, həmçinin, 2017-ci ilin noyabr ayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə Heyətinin üzvü və YUNESKO-nun xoşməramlı sefi-



Marianna Vardinoyannisın himayəsi ile Yunanistanda mərkəzin ali səviyyəli toplantılarının keçirilməsi müzakirə edilib. Xatırladaq ki, 2014-cü ildə de M. Vardinoyannisın himayəsi ilə bu ölkədə mərkəzin ali səviyyəli toplantı keçirilib. Yunanistan prezidenti Prokopis

Pavlopulos Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini təqdir edərək əməkdaşlığın vacibliyini vurğulayıb. Görüşdə Prokopis Pavlopulos 2017-ci ilin martında keçiriləcək V Qlobal Bakı Forumuna dəvət olunub.

NƏZAKƏT

Yaxın gələcəkdə Azərbaycanda ürək transplantasiyası mümkün olacaq

Bu gün bütün dünyada insan orqan və toxumalarının transplantasiyası çox geniş yayılıb. Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmirəslanov komitənin dünən keçirilən iclasında deyib. Ə. Əmirəslanov bildirib ki, Azərbaycanda da bu sahədə böyük işlər görülür: "15 il bundan əvvəl Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası çox az şəkildə həyata keçirilir. Bu gün artıq Azərbaycanda qara ciyər, böyrək, müxtəlif insan toxumalarının, gözün müxtəlif hissələrinin transplantasiyası həyata keçirilir". Komitə sədri vurğulayıb ki, Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi istiqamətində işlər aparılır və yaxın gələcəkdə ölkəmizdə də ürək transplantasiyasının həyata keçirilməsi mümkün olacaq.

Naxçıvanda külək elektrik stansiyası tikiləcək

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda külək elektrik stansiyasının tikintisine hazırlıq işləri görülür. AZERTAC xəbər verir ki, stansiyanın texniki iqtisadi əsaslandırılması üçün ölçü qurğuları artıq quraşdırılıb və işlər aparılır. Hazırda gücü 36 meqavat olan derivasiya tipli Ordubad Su Elektrik Stansiyasının da tikintisi davam etdirilir. Eyni zamanda, gücü 14 meqavat olan Tivi Su Elektrik Stansiyasının və 3,5 meqavat olan Qazançı Su Elektrik Stansiyasının tikintisinin texniki iqtisadi əsaslandırılması da aparılır. Naxçıvan Güneş Elektrik Stansiyasının imkanlarının genişləndirilməsi və gücünün 30 meqavata qədər artırılması üzrə layihə də hazırlanır.

Əli Abdullayev: "Rabitə və informasiya sahəsi üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz artıb"

Cari ilin 9 ayı ərzində Rabitə və Yüksek Texnologiyalar Nazirliyinin, o cümlədən tabeli qurum və müəssisələrin fəaliyyətinin səmərəliyinin, infrastrukturunun təkmilləşdirilməsi, öhdəliklərin icra olunması, əldə olunan gəlirlərin həcmi artırılması və eməkdaşların sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində davamlı işlər görülüb". Bu fikirləri rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev deyib. Ə. Abdullayev bildirib ki, bu işlər nəticəsində, rabitə və informasiya sahəsi üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz artaraq 1,2 milyon manata çatıb, gəlirlərin ümumi daxili məhsulda payı 1,9 faiz, qeyri-neft sektorunda payı isə 3,7 faiz təşkil edib. "Həyata keçirilən İslahatlar nəticəsində nazirlik üzrə rabitə xidmətlərinin bir mərkəzdən göstərilməsi məqsədile "şəbəkə" mərkəzlərinin yaradılmasına başlanıllıb. Bu mərkəz vasitəsilə, nazirlik tərəfindən həyata keçirilən xidmətlərin vahid bir mərkəzdən göstərilməsi nəzərdə tutulur ki, bu da əhalinin telekommunikasiya, internet, poçt və digər rabitə xidmətlərindən rahat istifadəsinə geniş imkanlar yaradacaq"- deyə, Ə. Abdullayev vurğulayıb.

Vətən sevgisi ilə qorunan səngərlərimiz

Bu səngərlər əsgərlərimizin müqəddəs ocağı, düşmənlər üçün keçilməz səddir



(Ön xətdən reportaj)


Dünyada ölkələri bir-birindən ayıran coxsayılı sərhədlər var. Bu sərhədlər toxunulmaz olub, bəzən oxşar, bəzən də fərqli mədəniyyət və tarixlərə, milli mənsubiyyət və dillərə görə fərqlənən xalqları bir-birindən ayırrı. Bəzən tarixi ədalətsizliklər üzündən sərhədlər səngərlərə - deçrilir.

Səngərlər isə sərhədlərdən fərqli olaraq daim mübarizə əhval-ruhiy-

yəsində, qarşidakı düşmənin niyyətini ele səngərdəcə boğmaq hissine köklənmiş olmağı tələb edir. Ele biz də bu yazımızda Vətən səngərlərini özü üçün müqəddəs ocaq bilən, doğulub böyüdüyü torpaqların müdafiəsi üçün hər an döyüşə hazır olan ığid oğullarımızdan, onların şərəfli xidmətindən bəhs edəcəyik. Yolumuz muxtar respublikamızın şimal sərhədlərinin keşiyini çəkən Azərbaycan əsgərlərinin xidmət yerinə - səngərlərdir.

Düşmənlə üz-üzə dayanan əsgərlərimizlə görüşmək istəyimiz

Əlahiddə Ümumqoşun Ordusunun Komandanlığına müraciətdən sonra dərhal baş tutur. Vaxtı boşə verməyib ele səhərin ilk saatlarında Kəngərli rayonunun Qıvrıq qəsəbesində yerləşən hərbi hissəyə yollanır. Gələcəyimizdən məlumatı olan hərbi hissənin zabitli, polkovnik-leytenant Rauf Əliyev bizi gülerüzlə qarşılayır. Hal-əhval tutduqdan sonra hərbi hissənin ön cəbhədə yerləşən bölmələrinə getmək üçün hazır olduğunu bildirir. Biz isə bura gəlmişkən, hərbi hissədəki ümumi vəziyyətlə tanış olmaq üçün qısa bir vaxt



raq cəbhə bölgəsinə yollanıb, çox ığidlər cəbhədə yarananaraq bura gətirilib, müalicə olunub. Hərbi hissə Azərbaycanda ilk ordu quruculuğu prosesinə şahidlik edib. İndi o günlerden xeyli vaxt keçib. Muxtar respublikanın hərtərəfli inkişafı Silahlı Qüvvələrimizin Naxçıvandakı hərbi hissələrinin de simasını dəyişib. Qıvrıq qəsəbesində yerləşən hərbi hissədə de köhnədən əsərəlamet qalmayıb. Burada həyata keçirilən kompleks quruculuq işləri nəticəsində bir-birindən yaraşlıq yeni obyektlər - qərargah binası, yemekxana, əsgər yataqxanası, əsgərməşəf kompleksi, təlim-tədris mərkəzi yaradılıb. Ətrafdakı səliqə-sahman, yaradılmış yaşlılıq zolaqları və gülkarlıqlar isə ərazinin gözəlliyini daha da artırır. Rauf Əliyev deyir ki, səhər saatları olduğundan, günün rejim qaydalarına uyğun olaraq, indi əsgərlərin əksəriyyəti döslərə cəlb olunub. Hərbi hissənin təlim-tədris mərkəzine tərəf yollanırıq. Bu mərkəzdə təlim və tədris üçün hər cür şərait yaradılıb. Müsahibimiz deyir ki, mərkəz şəxsi heyətin təlim və təbiyəsində, eləcə də əsgərlərin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində mühüm rol oynayır. Burada Heydər Əliyev muzeyi, kitabxana, iclas zalı, zirehli texnika, raket-artilleriya sistemleri, rabitə, taktiki hazırlıq, mühəndis hazırlığı və kəşfiyyat hazırlığı sınıfları, kütləvi qırğıın silahlarından müdafiə sinfi, atəş hazırlığı, maket və topografiya, komplektləşdirmə, komandır hazırlığı və digər sınıf otaqları yerləşir. Mərkəzin foyesində divara vurulmuş stendler içərisində ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun yaradılması bizim dövlət siyasetimizdir" sözü yazılmış plakat ilk baxışda diqqəti cəlb edir. Bu fikirlər, eyni zamanda Əlahiddə Ümumqoşun Ordusunda xidmət edən hərbi quşluqçuların üzərinə böyük məsuliyyət dəşdəyünü bəyan edir. Qeyd edək ki, mərkəzədəki otaqlarda nəzəri təlim üçün lazımlı bütün əyani vəsaitlər və məlumat stendləri qoyulub. Bundan əlavə, əsgərlərin müxtəlif hərbi texnikalarla işləmək vərdişlərinə yiyələnməsi məqsədile burada istifade olunan qurğular mü-

hüməhəmiyyət daşıyır. Mərkəz-lə tanışlıq zamanı tank və piyada döyüş maşınlarından istifadənin öyrənilməsi üçün nəzərdə tutulmuş qurğularda dərs keçən şəxsi heyətlə qarşılaşmadığımız da bunu sübut etdi.

Təlim-tədris mərkəzində çox qalmırıq. Qısa tanışlıqdan sonra zabit Rauf Əliyevlə birlikdə bizim üçün ayrılmış avtomobile ön cəbhəyə - Ağbulaq döyüş bölgəsinə təref yol alırıq. Məlumat üçün bildirim ki, Ağbulaq bölgəsi Şərur rayonunun ucqar dağ kəndlərindən olan Yuxarı Yayıcı kəndinin şimal hissəsində - Bəysal yüksəkliyinin aşağı etəyində yerləşir. Bu ərazi vaxtılıq Azərbaycan torpaqları hesabına yaradılmış dövlətin - Ermənistən Yexeqnad-zor rayonunun Xaçık kəndi ilə üz-üzə yerləşir. Məlum konfliktlər baş-layan zaman Ağbulaq yaxın kəndlərin sakınlarından təşkil olmuş kö-nüllü dəstələr, sonralar isə yeni ya-ranmış milli ordumuzun əsgərləri tə-refindən qorunub. Ötən əsrin 90-cı

yaradılıb, istirahət üçün kənarlarına oturacaqlar qoyulub. Göləeki qaz və ördeklerin qayğısına qalmış isə buradakı əsgərlərin ən sevimli məşju-liyyətidir. Yeri düşmüşken, onu da deyək ki, əvvəller gələn ətrafında cəmi bir neçə ağac var idisə, indi onların sayı xeyli artıb. Hətta ərazi-də yerləşən obyektlərin ətrafi da yəni yaşıllıqlara bürünüb. Elə bu gö-zelliyyin ortasında cəliklötü çayına qonaq olduqdan sonra bir az yüksəklikde yerləşən posta təref hərə-kət etmeye başlayırıq. Bir neçə də-qiqəden sonra yetişdiyimiz postda bizi zabit Ceyhun Məmməşov qarşıla-yır. Əslən Zəngilan rayonundandır. Ali hərbi məktəbi bitirdikdən sonra xidmət üçün Naxçıvana göndərilib. Hazırkı postda isə 5 aya yaxındır ki, xidmət edir. Onun dediklərindən: "Həzirdə işğal altında olan Zəngi-landa doğulmuşam. Coxları kimi ta-le mənim də qismətimə o torpaqlar-da böyüməyi nəsib etmədi. Elə hərbçi sənətini seçməyimdə də bu



illərinin əvvəllerində düşmən bu əra-ziləri əla keçirmek istəsə də, arzusu puça çıxıb. Şərur rayonunun Yuxarı Yayıcı, Şahbulaq, Axura və Həvəş kəndlərinin mühafizəsində mühüm strateji ərazilərdən sayılan Ağbulaq qəhrəman oğullarımızın sayəsində mərdliklə qorunub. Hazırkı isə bu strateji ərazi Silahlı Qüvvələrimizin əsgərlərinin xidmət yeridir.

... Ağbulağa çatanda bizi burada yerləşən hərbi birləşmənin zabitləri qarşılıyır. Hər biri ile görüşüb tanış olduqdan sonra ətrafa nəzər yetirir. Deyəsən, niyyətimizi tez anla-yan zabit Nəsib Nəsibov tanışlığımıza əsgərlərin şəraiti ilə başlaya bilə-cəyimizi söyləyir. Ürəyimizcə olur. Müsahibimizlə birlikdə əvvəlcə əs-ger yataqxanasını gəzirik. Hər təref-de səliqə-sahman göz oxşayır. Bu binada komandırıcılar üçün müvafiq iş otaqları, ideoloji otaq, rabitə qoşşa-ğı, tibb məntəqəsi, istirahət otağı və sair yerləşir. Bir az aralıdakı binada isə əsgər yeməkhanası, bufet, an-bar, hamam var. Öyrənirik ki, burada quruculuq işləri 2004-cü ildə aparılıb, əraziyə qaz xətti çekilib, elektrik verilişi üçün yeni transfor-mator qoyulub. Bununla bərabər, yaxınlıqdan axan gur bulağın ətrafi abadlaşdırılıb, əvvəl mövcud olan gələn yaxınlığında daha bir kiçik göl

amil az rol oynamayıb. Biz bu gün Vətənimizin keşiyində cəsarətə da-yanmışıq. İstenilən an irəli atılmağa hazırlıq. Doğrudur, ötən əsrin 90-cı illərinin əvvəllerində Azərbaycanın çətin vəziyyətindən istifadə edib torpaqlarımızı işğal etdilər. Ancaq düşmənlerimiz onu da anlasınlar ki, bu, müvəqqətidir. Biz öz ata-baba yurdumuzu heç kəsə güzəştə get-məyəcəyik. Əgər Ali Baş Komandanımızın əmri olarsa, çox qısa müddətdə ərazi bütövlüyüümüzü bərpa edəcəyik. Bunu düşmən də yaxşı bilir. Çünkü bizim gücümüzün çox kiçik bir hissəsini bu ilin aprel ayında gördülər. Əgər problemin həlli hərb yoluna qalarsa, düşmənə cavabımız bu dəfə daha sarsıcı olacaq".

Növbəti müsahibimiz isə Culfa rayonunun Yayıcı kəndindən olan Xalid Nağıyevdir. 13 aydır hərbi xidmətdə olan Xalidin xidmətinin 10 aylı məhz bu postda keçib. Deyir ki, buradakı hər daşın, hər qayanın altını da, üstünü də yaxşı tanır. Ön cəbhədə - düşmənə üz-üzə sən-gərdə olmaqdan qurur hissə keçirir: "Vətən həyatda hər birimiz üçün ən müqəddəs sayılan bir varlıqdır. Biz bu gün sənərdə Vətənimizin təhlükəsizliyini qoruyuruq. Ancaq sən-gerdə xidmət etməyin də öz qayda-



ları var. Vətəni qorumaq üçün birinci özünü qorunmalısan. Çünkü özünü qorumasın, dostunu, yoldaşını, tor-pağını necə qoruyarsan? Buna görə de sənərdə olarkən ayıq və diqqətli olmalıdır. Düşməni daim nəza-rətdə saxlamağı bacarmalısan.

içdik. And içdik ki, hücum əmri olar-sa, ölmək üçün yox, öldürmək üçün irəli atılacaq və bu andımızı hərbi xidmətdən sonra da sadıq qalaca-ğıq".

Naxçıvan şəhərindən olan Emin

Fərzeliyev də əsgər yoldaşları ilə həmfikir olduğunu söyləyir. Bildirir ki, hərbi xidməti bitirməsinə 2 ay qalsada, dostlarından, onun üçün əziz olan bu sənərlərdən ayrılmış istəmir. Çünkü bu sənərlərdə onlar çox xəyallar qurublar, səhbət edib müzakirələr aparıblar. Düşmənə nif-rəti, Vətənə məhəbbəti məhz bu sənərlərdə daha yaxından hiss ediblər. Eyni zamanda, qurur hiss keçirir ki, Vətənə olan borcunu onun kimi düşünən yoldaşları ilə birləşdə elə bu sənərlərdə ödəməyə çalışı-blar, bu borc bitməsə belə.

Əsgərlər səhbətimiz xeyli çə-kir. Hər kəlmələrində "Vətən" və "sənər" sözlərini tez-tez səsləndir-ən bu qəhrəman əsgərlərimizə bundan artıq, bundan yüksək çəkiyə malik söz tapa bilmirəm deməyə. Yalnız xidmətlərində uğurlar arzula-yıb oradan ayrılrıam. Doğrusunu eti-rəf etsəm, bu müqəddəs sözlər mə-nim də düşüncəmə hakim kəsilsər. Elə buna görə də hazırlayacağım yازının başlığında hər iki sözden is-

tifadə edəcəyime də elə oradan ay-rıldığım zaman söz verirəm...

Səbuhı HƏSƏNOV,
"Şərq qapısı" qəzetiñin əməkdaşı

27 oktyabr 2016-cı il

YAP Şəmkir rayon təşkilatı Sabirkənd kənd ərazi ilk partiya təşkilatında görüş keçirib



Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı Sabirkənd kənd ərazi ilk partiya təşkilatında görüş keçirib. Sabirkənd kənd tam orta məktəbinin akt zalında keçirilən tədbiri giriş sözü ilə Şəmkir rayon təşkilatının Sabirkənd kənd ərazi ilk partiya təşkilatının sədri İdris Əbdürəhmanov açaraq, partiya üzvlərinin rayonun ictimai-siyasi və mədəni heyatindakı rolundan,

həmçinin, Sabirkənd kənd ərazi ilk partiya təşkilatının fealiyyətindən danışaraq, rayon partiya təşkilatı ilə əlaqələrin daha da səmerəli olacağını bildirib.

Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, son illər partiya sıralarına qəbul partyanın icra Katibliyinin təlimatlarına və partiya Nizamnaməsinə uyğun olaraq apa-

rılır. F. Vəliyev, həmçinin, Yeni Azərbaycan Partiyasının ərazi ilk partiya təşkilatlarının sənədləşmə, təşkilatın idarə olunması ilə bağlı müəyyən tapşırıqlarını da verərək, ərazi ilk partiya təşkilatları ilə daima six əlaqəli işlərin aparıldığını, müxtəlif tədbirlərin keçirildiyini və partiaya üzvlərin qəbulunda keyfiyyət prinsiplərinin əsas götürüldüyünü bildirib.

Görüşdə rayonun Sabirkənd kənd tam orta məktəbinin direktoru Müqabil Yolçuyev, Sabirkənd bələdiyyəsinin sədri Etibar Əliyev, rayon təşkilatının



aparət rəhbəri Şövqi Həsənov və digər partiya fealları çıxış edərək Yeni Azərbaycan Partiyasının dövlətəmizin inkişafı, tərəqqisi, xalqımızın firavan, xoşbəxt yaşaması üçün daha böyük uğurlara nail olacaqların vurğulayıblar.

R.KAMALQIZI

Bilik Fondu rusiyalı alım Oleq Kuznetsovun İsmayıllıda mühazirəsini təşkil edib



Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fonduun təşkilatçılığı ilə V Bakı Beynəlxalq Humanitar Forumun iştirakçısı rusiyalı tarixçi və siyasi analitik, hüquqsünsəz Oleq Yureviç Kuznetsovun İsmayıllıda yerli əhalilə ilə görüşü keçirilib.

İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Güler Baxışova, Bilik Fonduun yerli nümayəndəsi 5 nömrəli orta məktəbin direktoru Elçin

Məmmədov, 1 nömrəli orta məktəbin direktoru Gündüz Qədirov, İsmayıllı Bilik Evinin direktoru Sevinc Novruzova, məktəblilər və yerli ziyalıların nümayəndələri iştirak ediblər.

İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamed Sadıqovla görüşən qonaq sonra rusların kompakt halında yaşıdları İvanovka kəndinə yola düşüb. Hər iki tədbirdə tarixçi-alım iştirakçılar beynəlxalq terrorizm və erməni terrorizmi ilə bağlı apardığı araşdırımlar barede danışıb. Professor bildirib ki, o, uzun müddət Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqışının başlama səbəbələrini, erməni terrorizminin mahiyətini və Azə-

baycanda dinc əhaliyə qarşı töredilən cinayətləri tədqiq edib, bu barədə həm Rusiyada, həm də Azərbaycanda olan arxiv və məhkəmə materiallarından istifadə edərək, hadisələrin real təsvirini yaratmağa nail olub.

Ivanovka kənd məktəbinin direktoru Mixail Uryupin professorun "XX əsrde transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat" adlı əsərinin tarix elmine töhfə verdiyini və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyetinə çatdırılmasında mühüm rolü olduğunu vurğulayıb.


Daha sonra O.Y. Kuznetsov tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb. 160-dan çox elmi işin, o cümlədən, 8 monoqrafiyanın, ali məktəb üçün 3 dərs vəsaitinin müəllifi olan O.Kuznetsovun bir çox əsərləri ingilis, alman, fransız, türk və Azərbaycan dillərinə tərcümə olunub. O.Kuznetsov həm də Rusyanın, Qafqazın, Şərqi Avropanın orta əsrlər dövrünün tarixi, coğrafyası üzrə mütəxəssisidir, hüquq müdafiəsi sahəsində də geniş fəaliyyət dairəsinə malikdir. Hazırda Moskva və Tulanın ali təhsil ocaqlarında elmi-araşdırıcılıq fəaliyyəti ləğətən məşğuldur.

NƏZAKƏT

Naxçıvan: folklor mətnlərində yaşayan tarix

AMEA Naxçıvan Bölümünün müxtəlif profilli institutlarında aparılan elmi-tədqiqat işlərində Azərbaycanın, onun ayrılmaz hissəsi olan Naxçıvanın tarixi, ədəbiyyatı, folkloru və digər elmi sahələri əhatəli şəkildə tədqiq olunur və öyrənilir. AMEA-dan verilən məlumatə görə, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşunaslıq şöbəsinin müdürü, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadənin işq üzü görmüş monoqrafiyası diqqəti cəlb edir. "Naxçıvan: folklor mətnlərində yaşayan tarix" adlanan yeni tədqiqat əsərində Naxçıvan folkloru öz zənginliyi, qədimiliyi, xüsusiələ, semantik anlamı ilə öz əksini tapıb.

Gənc tədqiqatçı monoqrafiyanın neşrində məqsədinin Azərbaycan folklorunun tərkib hissəsi olan Naxçıvanın folklor mətnlərində adalar, xüsusi əhəmiyyətli sözlərin genezisini, mənasını etraflı araşdırmaq, folklorşunaslıq üçün vacib və əhəmiyyətli sahəni təhlil etmək olduğunu qeyd edir. Müellif yeni neşrde bu qədim diyarin folklorunu öyrənmeyin və araşdırmağın folklorşunaslığımızın zənginləşməsine töhfə verdiyini, həmçinin, ictimai-siyasi əhəmiyyət kəsb etdiyini bildirir. Araşdırımlar, əsasən, üç istiqamətdə aparılmışdır. Tədqiqi-



yat əsərində Naxçıvan folklor mətnlərində hazırlı dövrde işlənən və xüsusi əhəmiyyət kəsb edən adalar, müəyyən tarixi dövr kesiyində Naxçıvan folklorunda təhlil və tədqiq edilir, eyni zamanda, folklor mətnlərində xüsusi əhəmiyyət kəsb edən adın və ya

folklor nümunəsinin bütövlükdə şəhəri verilir. Yeni neşr Naxçıvan Muxtar Respublikasının folklor nümunələrində yaşayan tariximizin daha derindən öyrənilməsi baxımdan qiymətli mənbədir.

ZÜMRÜD

Bu il ölkə ərazisində qanunsuz ov edən 16 əcnəbi saxlanılıb

Ekoliya və Təbii Sərvətlər Nazirliyinin emekdaşları tərəfindən 2016-cı ilin 10 ayı ərzində çöl quşlarının və heyvanların qanunsuz oylanması və satılması hallarının qarşısını almaq məqsədilə reydər keçirilib. Nazirliyin mətbuat xidmetindən AZERTAC-a verilən məlumatata



göre, reydər zamanı qanunsuz ovla məşğul olan 137 yerli vətəndaş saxlanılıb, onlardan 119 ov tüfəngi, 415 patron, 17 baş qanunsuz ovanmış quş götürülüb. Eyni zamanda, Beyləqan, İmişli, Hacıqabul, Bileşəvar, Xızı, Xaçmaz və Quba inzibati rayonlarının ərazisində və "Ağgöl" Milli Parkında qadağan olunmuş alətlər (tele, cələ, ilgək) qanunsuz ov edən 16 əcnəbi vətəndaş saxlanılıb və onlardan ov məqsədilə istifadə etdikləri quşlar götürülərək təbiətə buraxılıb.

İnzibati xəta töretmiş qanun pozucuları barəsində protokol tərtib olunub. Ümumilikdə 144 nəfər inzibati qaydada 162600 manat məbləğində cərime edilib. Sənəd təqdim etməyən 9 təqsirkar şəxs barəsində isə tədbir görülməsi, şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə aiadiyyəti rayon polis şöbələrinə müraciət olunub. Qanunsuz ov edən xərici vətəndaşların ölkə ərazisindən çıxarılması ilə əlaqədar Dövlət Migrasiya Xidmətinə məktub göndərilib. Hazırda ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydər davam etdirilir.



"Həzirdə ənənəvi müxalifətin növbəti dəfə qış yuxusuna getməsi prosesini izləməkdəyik. Havalarda soyumağa başlayanda, onların durnaqarasi siyasetləri də donmağa başlayır. Bu hal artıq 23 ildir ki, davam edir". Bu fikirləri "SƏS"ə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının qadınlar şurasının sədri Tərənə Kərimova dağıdıcı müxalifətin fəaliyyətsizliyi barədə məsələni şərh verərkən deyib.

“Əslində, onların yoxluğunu referendumdan sonra keçirilən “mitinqləri” göstərdi”-deyə T. Kərimova qeyd edib ki, əslində, bu gözlənilən iddi və burada təəccüb-lü bir hal yoxdur: “Sağlam düşüncəli ictimai rəy də göstərir ki, müxalifət yox səviyyəsindədir. Bu, o demək deyil ki, sədri və bir neçə müvəvini olan hər hansı bir siyasi

qurum cəmiyyətdə ciddi partiya kimi qəbul edilsin. Çünkü partiya adına iddia edən siyasi təşkilatın fealiyyəti, programı, ictimai rəyə təsir imkanları olmalıdır. Ancaq biz bunu hazırlı müxalifətin fealiyyətində görmürük. Xüsusilə, AXCP, Müsavat, Ümid, KXCP, ALP və bu kimi müxalifəti qurumlarının hənsi səviyyədə olma-

rı açıq-aşkar göz önündədir”.

Tərənə Kərimova onu da bildirib ki, Qərbin və s. xarici ermənipərest dairələrin nökərləri rolda çıxış edən partiyalar öz varlıqlarını qoruyub-saxlamaqdan ötrü öz etraflarında yedək qurumlar təsis edirlər, amma bunun da heç bir məntiqi nəticəsi yoxdur: “Məsələn, “Milli Şura” bu səradandır. Gah Qərbyönü, gah da radikal dini qruplaşmalar adından çıxış edən “Milli Şura” bu addımı ilə öz cılızlığını sərgiləyib. Əslində, bu, Ə.Kərimli-C.Həsənli cütlüyünün vahid ideologiyasının olmamasından xəbər verən reallıqdır. Bu, sübut edir ki,

“Milli Şura” və AXCP son anda öz xilasını radikal dindarlarda axtarır, amma xilas olması yerine siyasi məhvə doğru sürükləndi”.

YAP Səbail rayon təşkilatının qadınlar şurasının sədri xatırladıb ki, radikalklär zaman-zaman mini aksiyalar keçirməsi sonda onların tükənmış vəziyyətlərini daha açığa çıxmış olur, insanlar bunu rahat şəkildə müşahidə edirlər. Ona görə də belə mitinqlər müvəqqəti xarakter daşıyır. Biz referendumdan önce də, məhz bu kimi proqnozlarla çıxış edirdik. İndi bu proqnozlar özünü kifayət qədər doğrudur. Əks-düşərgədə hər şey sənəb gedir. Ne-

ce ki, həmişə seçkilərdən sonra müxalifət qış yuxusuna gedirdi, indi də eyni şey təkrarlanır. Liderlər varlıqlarını isbatlamaq üçün en yaxşı halda bir-birindən qisas almaqla, sosial şəbəkələrdə, metbuatda bir-birilərini söyməklə, təhqir etməklə, alçaltmaqla məşğul olurlar. Amma bununla da özlerinin siyasi ölümlərinin fərmanlarını da verirlər. Hətta bu fərmani xalq çoxdan verib. Dağıdıcı müxalifə başa düşməlidir ki, qış yuxusuna getdikdən sonra ayılmamaq təhlükəsi ilə də üzləşə bilərlər”.

Rəfiqə KAMALQIZI

Şahid ifadəsi: “Taleh Bağırov dövlət çevrilişi etmək, silahlanmaq, dini dövlət qurulması haqqında çıxışlar edirdi”

Dünen Bakı Ağır Cinayetlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məlumatə görə, prosesdə şahid qismində Nardaran sakını Valeh Abbasov ifade verib. O, ibtidai istintaqa verdiyi ifadəni təsdiq etməyib. Bildirib ki, yazıl-oxuya bilmir./apa.az/

Sona onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilib. O, ifadəsində bildirib ki, T. Bağırovun Nardaranda Əbülfəz Bünyatovun evinde qonaq olmasını, orada gündə iki dəfə yemek verilməsini eşidib həmin evə gedib. T. Bağırovu ilk dəfə orada görüb. T. Bağırov dini mövzulardan başqa, Azərbaycanda dövlət çevrilişi etmək, silahlanmaq, dini dövlət qurulması haqqında çıxışlar edib: “Mən başa düşdüm ki, onların fikri dövlət çevrilişi etməkdir, oradan uzaqlaşdım”.

Prosesin gedişində məhkəmə zalında Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Bölüməsinin əməkdaşlarının əyleşməsi melum olub. Təqsirləndirilən şəxslər onlardan zəli tərk etməyi tələb ediblər. Onlar zaldan çıxarıllılar.

Sona iclasda ifadə verən Maştağa sakını Bəxtiyar Aşurov deyib ki, yolda gedəndə polisler onu saxlayıb ifadə almışlar aparıblar. Onun da ibtidai istintaqa verdiyi ifadə elan edilib. O, ifadəsində deyib ki, Hacı Baxış mescidində Taleh Bağırovun dövlətə qarşı çıxışları etməsinin şahidi olub.

Prosesdə ifadə verən şahid Samir Babayev isə öten il noyabrın 5-də Elçin Qasımovun həbsinin səbəbini öyrənmək üçün Sabunçu rayon Polis İdarəsinin qarşısına getdiklərini, orada saxlanılaraq bir gündən sonra sərəbst buraxılığını, T. Bağırovun dövlətə eleyhinə çıxışlarının şahidi olmadığını deyib. Bildirib ki,



onu BMCMİ-də İslam Ağabəyov dindirib.

Vəkillər isə İ.Ağabəyovun iş üzrə zərərçəkmiş olduğunu deyiblər və bu məsələnin aşasını təsdiq etməsi üçün onun yenidən dindirilməsi barədə vəsatət veriblər. Məhkəmə vəsati təmin etməyib. Prosesdə fasilə elan edilib.

Günün ikinci yarısında davam etdirilən prosesdə şahid qismində İlqar Atakişiyev ifade verib. O, Fuad Qəhrəmanlı səsli şəbəkədən tənqidini deyib. Bildirib ki, istintaq zamanı verdiyi ifadələrin çox hissəsinə oxumadan imzalayıb. O, F. Qəhrəmanlının yazdığı statuslara rəy yazdığını deyib. Bildirib ki, F. Qəhrəmanlının statuslarını oxuyandan sonra ondan dövlət çevrilişinə cəhd etmək kim fikirlər yaramayıb.

i. Atakişiyev ibtidai istintaqa ifadəsində isə bildirib ki, Fuad Qəhrəmanlının “facebook” sosial şəbəkəsində olan şəxsi səhifəsində sonuncu tərəfindən yazılın çıxışa bəyənmə işarəsi edib. Məqsədi isə Fuad Qəhrəmanlının dəstəkləmək olmayıb. Fuad Qəhrəmanlı ilə həyatda və sosial şəbəkələrdə heç bir şəxsi və uzaq tanışlığının olmadığını qeyd edən i. Atakişiyev sonuncunu media və sosial şəbəkədə şəkillərini və yazılılarını görərək tənqidini bildirib.

O, Fuad Qəhrəmanlının siyasi fikirlərini bəyənmədiyini deyib, bunu Fuad Qəhrəmanlının xalqı mitinqlərə, aksiyalara, nizam-intizamsızlığa, iqtisadişlərə, hakimiyəti güclərini deyib. Bildirib ki,

ile deyisməye çağırışları ilə izah edib. İfadəsində onu da bildirib ki, hətta son zamanlar F. Qəhrəmanlının fikirlərinin tam eleyhine gedərək öz-özüyündə sonuncunun xalqı çasdırmağına, gencələrə pis nümunə olaraq onları vətəndaş davasına, dini nüfər və dinlər arasında təfrīq və düşməncilik yaratmasına etirazını bildirərək bu kimi şəxslərin xalqın və millətin gənclərini, vətəndaşlarını yanlış fikirlər ilə çasdıraraq uğuruma aparmasını yəqin edib. Proses 28-de davam edəcək.

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsədən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29, 120-ci (qəsədən adam öldürmə cəhd) maddəsinin 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.12, 228.3-cü (qanunsuz olaraq odlu silah eldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirme) və digər maddələri ilə ittihəm olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxş saxlanılıb. Həmin şəxslərden bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmələr çıxarıllıb.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də hebs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət eleyhine açıq çağrışlar), 283-cü (milli, irqi, sosial və ya dini nüfər və düşmənciliyin salınması) və 220.2-ci (hakimiyət nümayəndəsinin qanuni teleblərinə feal şəkilde təbə olmamışa və kütləvi iqtisadişlərə, həbələ vətəndaşlara qarşı zorakılıq etməye çağırışlar etmə) maddələri ilə ittihəm olunur.

Tərənə Kərimova: “Müxalifət növbəti qış yuxusuna gedir”

“Liderlərin bu yuxudan ayıla bilməmək təhlükəsi də var”

Tərənə Kərimova onu da bildirib ki, Qərbin və s. xarici ermənipərest dairelərin nökərləri rolda çıxış edən partiyalar öz varlıqlarını qoruyub-saxlamaqdan ötrü öz etraflarında yedək qurumlar təsis edirlər, amma bunun da heç bir məntiqi nəticəsi yoxdur: “Məsələn, “Milli Şura” bu səradandır. Gah Qərbyönü, gah da radikal dini qruplaşmalar adından çıxış edən “Milli Şura” bu addımı ilə öz cılızlığını sərgiləyib. Əslində, bu, Ə.Kərimli-C. Həsənli cütlüyünün vahid ideologiyasının olmamasından xəbər verən reallıqdır. Bu, sübut edir ki,

Donald Tramp seçki saxtakarlığı barədə “ÖLÜ CANLAR”

Republikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp xəbərdarlıq edib ki, seçki nəticələrinin saxtalaşdırılması gözlənilir. Milyarder biznesmen inanır ki, Hillary Clintonun məmkün qələbəsi “ölü canlar” hesabına baş tutacaq. SIA xəbər verir ki, bu barədə “Rossiya 24” televiziyonu ABŞ-dan postsecki dövrü ilə bağlı hazırladığı reportajında qeyd edib. Bununla yanaşı, namizəd bu iddianı qəbul etməkdə tərəddüd edən partiyadaşlarını məsələyə ciddi yanaşmağa və seçki məntəqələrində diqqətlə olmağa səsleyib. Qeyd edək ki, Tramp və Clinton arasında baş verən ciddi qarşıdurmalar ABŞ-in seçki mühiti ilə bağlı bir sıra neqativ hallarınu üzə çıxarıb və namizədlər bir-biriənə qarşı ən sərt şəkildə ittihadlar irəli sürməkdərlər.



“Klinton cinayət məsuliyyətinə cəlb olunsun”-TRAMPIN TƏLƏBİ

ABŞ prezidentliyinə namizəd FTB istintaqçılara nəyi etiraf edib?



publikasi qeyd edib.

Sentyabrın əvvəlində FTB öz əməkdaşlarının bu ilin iyulunda Klintonla elektron poctu-nun şəxsi serveri və oradakı məxfi materialların saxlanması məsələsi ilə bağlı səhəbtərərə apardığı barədə məlumat yaymışdı. Aparılmış səhəbtərələr materiallarda deyilər ki, həzirdə Demokratlar partiyası tərəfindən ABŞ prezidentliyinə namizədləyi irəli sürülmüş Klinton dövlət katibi işlədiyi vaxt ona konfidensial mənbələrlə necə rəftar olunması barədə telimat verilmədiyini ve bu barədə heç nə xatırlamadığını bildirib.

Bununla yanaşı, Klinton istintaqçılara etiraf edib ki, Amerika diplomatiyasının şefi olarkən şəxsi smartfonunu “rahatlıq baxımından” həm şəxsi, həm də xidməti məqsədlərinə görə istifadə edib. Lakin onun sözlərinə görə, Dövlət Departamentindəki işçilərinin sağlam düşüncəyə malik olduqlarına arxalanıb və onların verdikləri məlumatlara görə narahat olmayıb. İyul ayında FTB-nin de daxil olduğu ABŞ-in Ədliyyə Nazirliyindən bəyən olunmuşdu ki, Klinton şəxsi kompüterindəki serverində xidməti və dövlət yazışmalarını istifadə etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmayacaq. ABŞ-in ədliyyə naziri və baş prokuroru Loretta Linch bunu belə əlaqələndirib ki, o, bu qərarı FTB direktoru Ceyms Komi və bu işi araşdırılan digər ədliyyə sistemi əməkdaşları ilə məsləhətləşdikdən sonra verib.

Rövşən Nurəddinoğlu

27 oktyabr 2016-cı il

BEA Azərbaycan Bölməsinin Rəyasət Heyətinin iclası keçirilib



Bakıda Elmi İnkışaf üzrə Beynəlxalq Şura-Beynəlxalq Elmlər Akademiyası Azərbaycan Bölməsinin Rəyasət Heyətinin iclası keçirilmişdir. İclasda Beynəlxalq Elmlər Akademiyasının prezidenti, akademik Valter Kofler (Avstriya), BEA-nın Baş Katibi, BEA Rusiya Bölməsinin prezidenti, akademik, professor, Dr. Oleq Qlazaçev iştirak etmişlər. İştirakçılar əvvəlcə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəni dərin ehtiramla yad edərək məzarı öününe eklil qoymuşlar. Görkəmli oftal-moloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla anılmış, məzəri öönüne gül dəstələri düzülmüşdür. İclası BEA AB prezidenti, akademik, professor, geologiya-minerologiya elmləri doktoru Elçin Xəlilov açaraq BEA AB-nin 15 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edən qonaqları təqdim etmiş ve iclasın gündəliyi ilə iştirakçıları tanış etmişdir. BEA-nın prezidenti, akademik Valter Kofler iclas iştirakçılarını salamlayaraq, akademiyanın Azərbaycan bölməsində çalışan alimlərin ötən dövrə əldə etdiyi nailiyyətləri, keçirdiyi beynəlxalq konfransların, seminarlarının, nəşr olunmuş elmi əsərlərin əhəmiyyətini qeyd edərək bildirmişdir ki, azərbaycanlı alimlər əl-ələ verərək bir-birinə kömək edirlər. Ona görə de elmi əhəmiyyətli işlər yüksək səviyyəde olur. BEA-nın Baş katibi, BEA Rusi-



ya Bölməsinin prezidenti professor, Dr. Oleq Qlazaçev çıxış edərək demişdir ki, 15 ildən sonra akademiyanın Azərbaycan Bölməsində müxtəlif elm sahələrinin alımları ixtisaslaşaraq və six birləşərək öz peşəkar elmi əmək fəaliyyətlərini yeni qüvvə ilə davam etdirirlər. Bu hərəkatın davam etdirilməsi çox fərəhələndirici haldır və yüksəlidir. Bu illər ərzində bu elm ocağının həyatında baş verən dəyişikliklər fərəh doğurur və maliyyə imkanları olmadan elmin səviyyəsi səmərəli olmuşdur. Tədbir zamanı çıxışlara fasile verilərək, BEA AB-nin 15 illik yubileyi və fəaliyyəti haqqında videofilm nümyış etdirilmişdir. 2001-2016-ci illər dövründə hesabat məruzəsi ilə BEA Azərbaycan Bölməsinin prezidenti, akademik, professor Elçin Xəlilov məruzə etmişdir. E. Xəlilov çıxışında demişdir ki, 2001-2016-ci illər ərzində Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsi bir neçə böyük beynəlxalq və milli kon-

ranslar keçirmiş və onların məruzələr toplusu, monografiyalar, kitablar və broşurlar H&E "Science Without Borders" ("Sərhədsiz Elm") Beynəlxalq Elmlər Akademiyasının məruzələri, 3 cild elmi məqalələr toplusu çapdan buraxılmışdır.

BEA-nın prezidenti, akademik Valter Kofler BEA AB-nın yeni həqiqi üzvü, akademiki, BEA-nın müxbir üzvləri seçilmiş namizədlərə diplomları və döş nişanlarını təqdim etmişdir. Azərbaycan MEA-nın akademiki, MEA-nın Geologiya İnstitutunun laboratoriya müdürü Rərviz Məmmədov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, texnika elmləri doktoru, BEA-nın müxbir üzvü Abbas Qulavov, SOCAR Geofizika və Geologiya idarəesinin rəis müavini, "Geophysics Neüs" in "Azer-



Rəngsiz, çalarsız müxalifət

Rəfiqa

Təbii ki, hər bir normal, demokratik cəmiyyətdə müxalifətin olması vacibdir. Amma özünə hörmət edən hər kəs deyər ki, vallah, Azərbaycan müxalifətini necə görmüşəmsə, eləcə də qalib. Sual edəndə ki, naya görə belə düşünürsən? Cavab verər ki, müxalifət, əslində, siyasi fəaliyyətə başladığı gündən üzübəri dəyişməz təxəyyüla, təfəkkürə və həmin təsəvvürə malik olan primitiv siyasi dairədir.

Bu pimitiv siyasi dairə ancaq özünü "atalı" "anala" olmaqla "çox güclü" olduğunu iddia edirlər. Ancaq anlamırlar ki, ötən zaman kəsimində "əriyərək" yoxa çıxmaga başlayıblar. Yəni mövcud olduğunu deyənlər indi yox olmamaq üçün belə özlərində güctəpə bilmirlər. Xüsusilə, müxalifətin dağıdıcı qanadı olan Müsavat və AXCP-də durğunluğun yaşanması, qarşılurmaların yaşanması da təbii ki, səbəbsiz deyil.

Maraqdoğrucusu məqamlardan biri də müxalifətin uzunmüddətdən bəri bəzi yenilənmələrə getmək yərini, daha çox köhnələrə işləməyə üstünlük verəsidir. Ancaq durumun kritikliyi də ondadır ki, artıq ne Müsavat, ne də AXCP rəhbərliyi heç geriye belə bir yol görmür. Çünkü istəkləri budur ki, müxalifətçilik "bazarı"nda monopolistliyə yiyələnmək.

Müxalifət nə etməlidir ki..?

Mövcud siyasi reallıq da bunu göstərir ki, ölkədə fəaliyyət göstərən siyasi müxalifət zeif vəziyyətdədir. Təbii ki, bunun konkret səbəbləri var. Hazırda isə ortada olan faktlardan biri də cəmiyyətin müxalifəti dəstəkləmək arzusu ilə müxtəlif yollar axtarılmasında baş verən uğursuzluqlardır.

Beləliklə, müxalifətin zeif olması çox ciddi faktorlara dayanır. Çünkü müxalifət xalqa deyil, xarici ölkələrdə fəaliyyət göstərən və onlara qrant paylayan erməni lobbisine arxalanır. Yəni radikalların xalq, dövlət, millət faktoruna aidiyətləri yoxdur. Onların pul-para və həmin pul-para müqabilindəki dağıdıcılıq fəaliyyətidir.

Daha bir məsələ isə özünü müxalifəti elan edərək, bir neçə il ard-arda mitinqlərde, aksiyalarda iştirak edib, sonradan Qərb ölkələrində sıçınacaq axtarmaq arzusudur. Məhz bu amil də düşərgənin dağılma prosesini tezleşdirir.

Bu zaman sual yaranır: əcəba, müxalifət nə etməlidir ki, az-çox hər hansı bir siyasi vəziyyətdə nəzərə çarpa bilsin? Əgər bunu bilmirlərse, onda məsləhət verə bilərik. Məsələn, ən azından siyasi proseslərin arxasında sürünməkdənə, özləri proses yaratmalıdır. Mütəqəbir addım onda olmalıdır ki, hakimiyət düşünsün ki, görəsən, müxalifətin növbəti addımı nə olacaq?

Beləliklə, görünən də budur ki, bu gün heç bir radikal müxalifət siyasi partiyasının ayrı-ayrılıqla özüne inamı yoxdur. Çünkü ilk önce, onların özləri realliga doğru qiymət verməyi bacarmalı və ağı-qaradan, qararı da ağdan seçməlidirlər. Fəqət, müxalifətin özü rəngsiz və çalarsız olduğu üçün, hətta rəng seçimində də çətinlik çekir.

Analitiklər: "Brent" neftinin qiyməti 50 dollardan aşağı düşə bilər

"Brent" markalı xam neftin bir barrelinin qiyməti ABŞ-da neft ehtiyatlarının artmasının təsiri ilə 50 dollar səviyyəsinə qədər geriləyib. AZERTAC xəber verir ki, Amerika Neft İstək (API) tərəfindən açıqlanan məlumatlara görə, ABŞ-da xam neft ehtiyatları keçən həftə 4,8 milyon barrel artaraq bazar proqnozlarını ötüb. Daha əvvəlki həftə isə neft ehtiyatları 3,8 milyon barrel azalıb. Açıqlanan məlumatlar "Brent" neftinin bir barrelinin qiymətinin 51 dollarдан aşağı düşməsinə səbəb olub. Bu gün isə ABŞ-in Enerji İnfomasiya Administrasiyasının (EIA) neft ehtiyatları üzrə rəsmi həftəlik hesabatı açıqlanacaq. Analitiklər "Brent"in qiymətinin 49,6 dollaradək ucuzlaşacağına proqnozlaşdırırlar. Hazırda "Brent" neftinin bir barreli Londonun ICE birjasında 50,05 dollara, "Lay" neftinin bir barreli isə Nymex birjasında 49,21 dollara alışa xətarır.



NƏZAKƏT

Anti-Azərbaycan qüvvələrinə virtual sillə...

Yaxud “beşinci kolon” ümidiyi bağladığı sosial şəbəkələrdə də məğlub olur

Azərbaycanın milli-siyasi palitrasında mövcudluğu bilinməyən dağıdıcı müxalifətin son illər ərzində fəaliyyətini sosial şəbəkələr üzərində qurması heç kəsə sərr deyil. Hətta vəziyyət o yerə çatıb ki, xüsusiilə, AXCP, “Milli Şura”, Müsavat mitinqini də virtual olaraq keçirməkdən çəkinmirlər. Bu da onunla bağlıdır ki, dağıdıcı müxalifətin sosial bazası yoxdur. Müxalifətin cəmiyyətdə tərəfdarlarının olmamasını sübut edən faktların isə ortaya çıxmazı dağıdıcı müxalifətin sosial şəbəkələrdəki anti-Azərbaycan fəaliyyətinin bir sıra qaranlıq məqamlarının da işiq üzü görməsinə səbəb olub...



Saxta profilər və “like yiğməq” programları

Azərbaycanın milli və dövlətçiliyi eleyhine yazıları ilə meşhur olan “Azadlıq” qəzeti, “Azadlıq” radiosu, “Meydan” TV və başqaları maliyyələşdikləri mənbələrə “haqlı” olduqlarını sübut etmek üçün çox asan bir yol seçiblər. Facebookda onlarla saxta profil yaradaraq tirajlıqları materiallarının altında özlərinə sərənədə istiqamətdə şəhərlər yazırlar. Bunun ardınca isə, xüsusi proqramlardan istifadə edərək, “like”lərin sayını artırırlar. Bununla da, həm “xüsusi işlə meşğul olduqlarını”, həm də daxil olan siyasi sıfarişləri “mükəmməl” şəkilde yerinə



yetirdiklerini isbatlamağa çalışırlar. Lakin onların Facebook taktikası da ifşa olunmaqdır. Cənubi ister “Azadlıq” qəzeti, ister “Azadlıq” radiosu, isterse de “Meydan” TV və digerlərində yayımlanan xəbərləri “like” edənlərin siyahısına baxarkən mənzərə belli olur. Bunu Facebookda aparılan müzakirələrdən də görürük. Belə ki, **Ali Panahov** adlı istifadəçi yazır ki, “Təsadüfən Facebookda “Azadlıq” qəzetiinin səhifəsində dərc olunan paylaşımının birində kimlərin bəyəndiklərinə baxmaq üçün daxil olduğda, bu mənzərə ilə qarşılaşdım. Adamlar yalandan programlar vasitesilə “like” yiğirlər.

Tural Nəbiyev: “Hər kəs nəyin nə olduğunu bilir. Bir nəfər 20 profil açıb yazır və özü de



bəyənir.

Yazılmış statusla əlaqədar paylaşmış şəkildən görünür ki, guya “Azadlıq” qəzetiinin səhifəsində dərc olunan yazıları Castin Bieber bəyənir. Hər halda, buradan da görünür ki, dağıdıcı müxalifət saxta profilər və “like” yiğməq proqramları ile sayt və qəzetlərini ucuz reklam edirlər.

Təxribat xarakterli fikirlər və onların silinməsi

Dağıdıcı müxalifətin istifadə etdikləri taktikadən biri də Azərbaycan dövləti və xalq üçün önemli olan məsələlərlə bağlı təxribat xarakterli materialları yerləşdirmək və bu barədə yanlış ictimai rəy formalasdırmaqdır. Əlbəttə ki, yerləşdirilən məlumatın trend qazanması üçün ilk olaraq “like”lər” və saxta profilər işə düşülərlər. Lakin həmin materiala etirazını bildirən və heqiqi yazanların sayının artmasından sonra sayt administratörleri həmin məlumatı derhal silirlər. Məsələn, oktyabrın 24-də “Azadlıq” qəzetiinin səhifəsində dərc olunmuş materiala sosial şəbəkə istifadəçiləri tərəfindən irad və etiraz bildirildikdən sonra həmin məlumat silindi. Bununla bağlı, Facebook istifadəçilərindən **Ramil Veliyev** yazdıqı statusunda bildirirdi ki, bir neçə saat önce “Azadlıq” qəzetiinin səhifəsində yazı yerləşdirmişdi: “Yaziya münasibətdən şoka

düşənlər onu sildilər. Çünkü gənclər onlara imkan vermədilər... Gənclər dövlətinə, Vətəninə və Prezidentinə sədəqəti pulla nümayiş etdirmir. Amma müxalifətlərin sözündə çıxan fikir budur ki, onlara Azərbaycan xalqını və dövlətini təhqir etməyə görə pul verilir”.

Ali Panahov isə bildirirdi ki, Facebookda “Azadlıq” qəzeti adlı səhifə bir yalan məlumat yerləşdirmişi: “Ulu Öndər Heydər Əliyev haqqında ittihəm irəl sürərek, özlərinin saxtakar olduğunu bir daha təsdiq etdilər. Lakin bizim həqiqətləri söyləmeyimizin qarşısında məcbur olub həmin paylaşımı sildilər”.

Arqumentlər və faktların qarşısında acizlikdən məcburən bloketməyə

Anti-Azərbaycan qüvvələr təxribat xarakterli materialları dərc etdiğdən sonra sosial şəbəkə istifadəçilərinin haqlı iradları ilə üzləşdikdən və arqumentlər, faktlar qarşısında acizlikdən məcburən bloketməyə gedirlər. Onlar, xüsusile yerləşdirdikləri materialları iflasa uğradacaq faktlar və arqumentlər yaranan profilər bloklayırlar. Bunu da sosial şəbəkəcılər statuslarında təsdiq edirlər.

Bele ki, **Aytac Aliyeva** adlı istifadəçi “Azadlıq” qəzetiinin Facebook səhifəsinin admİnistratörə müraciət edərək yazar ki, niye məni və mənim kimi minlərlə fəal gənci səhifənizdə blok etmişiniz? Olmaya həqiqət payı olmayan çağırışlarını ifşa edirik deyə, ürkəklik göstərisiniz?! Ayıb olsun sizlər... Ele sizin rəhbərliyiniz də 1992-ci ilde yalanlarının gətirdiyi nəticədən qorxdular və qaçıdlar!!! Siz də onların töküdükərini yiğmisiniz, davam edin...”

Heyranxanım Sərdar qızı İdriszade: “Onlar artıq ne edəcəklərini bilmirlər. Həqiqət günəş kimidir. Güneşin palçıqla suvamaq olmaz”.

İlqar Hamzayev: “Həqiqət acı olur. Ona görə də blok edirlər. Onlar şirin Qərb dolları sevirlər axı”.

Namiq Murad Sulduz: “Düz profili blok ediblər. Hamisini da öz adımla açmışdım. Bir rəy yazandan sonra blok edirlər”.


“Meydan” TV də şəhər bölməsini ləğv etdi

Azərbaycan xalqına və dövlətinə qarşı “qara piar” kampaniyası aparanlardan biri də “Meydan” TV-dir. Onun xaricdəki anti-Azərbaycan şəbəkəsi tərəfindən idarə edildiyi cəmiyyətə bəllidir. Ele sosial şəbəkələrdə də yazılınlardan bunu sübut edir. **Mirzəağa Səməd** adlı Facebook istifadəçisi yazar: “Meydan” TV-nin “vətənpərvər” fəaliyyətini WhatsApp nömrəsinin rəqəmlərindən hiss etmək olur. Azərbaycanın üç böyük mobil operatoru ola-ola, onlara bu azlıq edir. Vətəni qoyub bəzilərinin qəçidiyi Almanıyanın mobil kodu ilə (+49) nömrə işlədib camaatin problemlərini həll edən kimi özlərini bürüə verirler.

Qeyd edək ki, elə “Meydan” TV də “Azadlıq” qəzeti və “Azadlıq” radiosu kimi şəhər, “like” və bloklama taktikalarından istifadə edir. Lakin “Meydan” TV bir neçə gün öncəyədək resmi internet səhifəsində şəhər yazmaq bölməsinə ləğv edib. Bunun səbəbi isə odur ki, son zamanlar sosial şəbəkə istifadəçiləri “Meydan” TV-nin “qara piar” kampaniyasına etiraz olaraq ədalət tələb etdilər. Əlbəttə ki, bu cü axtın qarşısında tab getire bilməyen “Meydan” TV-nin Emin Milli kimi rəhbərləri demokratiyadan, söz azadlığından bol-bol danışarkən, belə bir addım atdırılar.

Bu məsələ də sosial şəbəkələrdə geniş müzakirə edildi.

Pasha Hadiyev yazar: “Meydan” TV, biz sizin tətbiq etdiyiniz texnologiyani başa düşürük. Siz hardan idarə olunursuz, o da bizə bəlli dir. Bu texnologiya ərab ölkələrində tətbiq olunub. Oraları viran qoydunuz, ele bilirsınız buranı da



viran qoya bilərsiniz. Burada sizin qarşınızda yüksək savadı və intellekti olan Azərbaycan xalqı durub. Bu oyular burada işləməz. Hımyədarlara qatdırın ki, havayı pul xərcəməsinə. Şəhər bölməsinə yox, sayıt bağlayın. **Günay İmanova:** “Meydan” TV Azərbaycanın eleyhina kampaniya aparan qüvvələrin və erməni lobisini maraqlarına xidmet etmək üçün yaradılmışdır. O, vətənimizin və dövlətçiliyimizin eleyhine yönəlmış məkrili fəaliyyətlərin mərkəzində qərar tutur. Nə tez yadlarından çıxı erməni aktyora görə canfəşanlıq etmələri? Ya Ermənistən mərkəzində aksiya oldu, əvvəl “Meydan” TV bir kəlmə belə yazmadı o barədə, sonra çoxsaylı “müraciətlərdən” qınağa gəlib paylaşıdı. Biz bunları bilirik, amma gərk hamı onların erməni lobisine olan maraqlarını, kimlərə xidmet etdiklərini görsün. **Murat Məcidli** də qeyd edir ki, “Meydan” TV erməni lobisindən maaş alır. Bu TV erməni soyqırımıının tanınması ilə bağlı status paylaşmışdır. Bir sözə, göründüyü kimi, radikal müxalifətin, anti-Azərbaycan qüvvələrinin ölkəmizdəki “beşinci kolonu”nın nəzarətində olan internet və sosial şəbəkələrdəki səhifələri ölkəmizin eleyhine birtərəflı “qara piar” kampaniyası aparır. Açıq müzakirələrə dözümü olmayan bu qruplar söz azadlığı və demokratiya kimi anlayışları özlərinə yaxın qoymurlar. Bu da onların eşi simalarını və təbətələrini ortaya qoyur... **“SƏS” Analitik Qrupu**

27 oktyabr 2016-cı il

Leyla Yunus Taleh Bağırzadəyə qahmar çıxdı

Hər zaman məni bir sual düşündürüb: Öz-hələrini ictimai rəyə müxalifətin dədəsi, babaşı, anası kimi təqdim edənlər "vicdandan", "insani dəyərdən", daha nə bilim nədən danışmaqla nəyi düşünürlər? İctimai rəy bunları hə-qıqtən də, müxalifətin dədəsi, babaşı, anası kimi görürər? Əgər belədirsa, bunların düşüncələri 0%-ə bərabərdir, yəni düşüncəsizdirlər, vəssalam! Çünkü ucuz, xəyanətkar və səviyyəsiz ömür sürən Ə.Kərimli, İ.Qəmbər, L.Yunus, X.Ismayıllı... daha nə bilim, ... sürüsü bu gün din pərdəsi altında terrorcu "Müsəlman Birliyi" Hərəkatı təşkilatının sədri Taleh Bağırzadənin "Nardaran işi" üzrə məhkəmə prosesi-nə dəstək olmaq üçün hər cür alçaqlığa gedəcəklərini bildirirlər.



Azərbaycanlı tərk etdiğdən sonra uzun müddət susqun qalan L.Yunusun yenidən səsinin gəlməsi də təccüb doğurmur. Sühl və Demokratiya İnstitutunun direktoru Avropaya köçdükdən sonra, necə deyərlər, "dirilməsi" də təccüb doğurmur. Çünkü bu gün Azərbaycan ictimaiyyətinə L.Yunusun kim olduğu bəlliidir. L.Yunusun Azərbaycan xalqı və dövləti əleyhinə apardığı təbliğat kampaniyası ermənipərest qüvvələrin ölkəmizə qarşı törətdiyi məkrili əməllərdən heç də fərqlənməyib. Hebsdən azad olunmasına görə, təşəkkürler etmək əvezinə, yənə də xarici havadarlarının isteklərini yerinə yetirməye cəhdler göstərir. Bir də pozucu əməllərini sıfırlaşdırmaq şəytanla belə iş birləyi qurmaqdan çəkinməyen ünsürlərdir. Hər ikisi bir medalın iki üzündür. Ancaq T.Bağırzadə kimi din dəlləllərini müdafiə edən L.Yunus kimilər bilməlidir ki, cinayətkar törətdiyi cinayət əməllərinə görə cəzasını çəkməli-

olmayan tamahkar və egoist qrantyeyəndir"

"Mən Allaha minnətdaram ki, 1991-ci ildə L.Yunusun menim təşəbbüsüm ilə Azərbaycanın Sosial-Demokrat Partiyasının sıralarından kənarlaşdırıldılar. O, elə əvvəldən ölkəmizə qarşı işləyən böyük ambisiyalı tamahkar və egoist qadındır". Bu sözləri qəzetimizə ASDP-nin sədri Araz Əlizadə bildirib.

Onun sözlərinə görə, ilk dövrlərde L.Yunus Azərbaycan Xalq Cəbhəsinin sıralarında "daldalanırdı", lakin ifşa olunduqdan və ona qarşı təqiblərin başlanmasından sonra ASDP-nin sıralarına keçdi: "Çox tezliklə biz başa düşdük ki, L.Yunusun fealiyyəti sosial-demokratların mövqeyinin möhkəmləndirilməsinə deyil, şəxsi maraqlarının təmin edilməsinə yönəlib. Çünkü "Vətən" və "namus" anlayışı bu qadın üçün heç bir əhəmiyyət kəsb etmir. Bir də eyni xisletililərin bir araya gəlməsi təbiiidir".

A.Əlizadənin sözlərinə görə, dünyada Azərbaycanın nailiyetlərinə qışqanlıqla yanaşan və insan adlandırmada çətinlik çəkdiyim qrantyeyənləri maliyyələşdirməyə daim hazır olan qüvvələr həddindən artıq çoxdur: "Bu-

günkü Azərbaycanda inkişaf və tərəqqi göz qabağındadır, əhalinin rifahı isə yaxşılaşmaqdadır. Ölkəmizin beynəlxalq nüfuzu da daima artmaqdadır ki, bu da Azərbaycanda Ermənistanın bənzərini görmək istəyen Qərb dairələrində, birmənali olaraq, qəbul olunmur. Billərini ki, ermənilər Yunusun qayınanasının milliyətçi erməni olduğunu bildikləri üçün onu "milli qəhrəmana" çeviriblər, bu gün də L.Yunus yenidən "siyasi mübarizəyə" geri döndüyünü bəyan edərək, "Müsəlman Birliyi" Hərəkatının lideri, terrorçuluqda ittiham olunan T.Bağırzadəyə "şanlı" məktub yollayaraq, ona qahmar çıxır". Görüşünüz, məhz ölkə rəhbərliyinin bariz humanizm aktından yararlanaraq, azadlığa buraxılan zaman L.Yunus bu işdə xidməti olan tərəflərə ömrənən sonuna qədər minnətdar olduğu halda, yənə də hansı xisletdə olduğunu nümayiş etdirir. O, unudub ki, pislər o və T.Bağırzadə, eləcə də onları dəstəkləyənlər, yaxşılara isə, məhz humanistlik nümayiş etdirib onu azadlığa buraxanlardır! Bir də qozbeli qəbir də düzəldə bilməz. Bu yerdə beləsinə aybə... desən azdır".

Son olaraq, birmənali şəkildə demək olar ki, L.Yunus kimilərin T.Bağırzadə kimi xarici keşfiyyat nökerini bu cür qiymətləndirməsi "yekə" erməniyə məxsus dünyagörüşüdür.

Rəfiqə HÜSEYNOVA

Teyyub Qənioğlu Cəmil Həsənli üçün Toplandan misal çəkdi



Bunu müxalifətin parçalanmasını şərtləndirən əsas amil olduğunu demək oları" sualına cavab olaraq, T.Qənioğlu bildirdi ki, müxalifət tamamilə tükənib, sosial da yaqlardan və maliyyə imkanlarından məh-

rum olunub: "Siyasi fealiyyətlə məşğul olmaq üçün kifayət qədər maliyyə olmalıdır. Artıq bunların maliyyə mənbələri tükənib, yoxdur. Vəziyyətdən çıxmışın yolunu xaricdən maliyyələşməkdə və kiminse sıfırışını yerine yetirməkdə görürler. Bu yol isə sehv yoldur. Ümumiyyətlə, müxalifət partiyaları fealiyyət göstəren gündən bu günə qədər hansı partiyanın onde olması məsəlesi gündəmdə olub. Müxalifət dəşərgesini təmsil edən şəxslərin bu cür hərəketləri müxalifətin hər dəfə parçalanmasına getirib çıxarıb. Daim bu kimin məsəlenin başında da, AXCP və Məsələ partiyaları durub. Yəni AXCP və Məsələ partiyaları hesab ediblər. Bununla da müxalifətə olan digər partiyaları kölgədə qoymağa çalışıblar. Məhz buna görə müxalifət partiyaları arzuolunmaz vəziyyətlə üzləşiblər".

GÜLYANƏ

Son vaxtlar müxalifə düşərgəsində rüsvayıçı olular fonunda diqqətçəkən mövzulardan biri də kimin əsl müxalifət olması etrafında aparılan söz savasıdır. Xüsusiələ də, AXCP sədri Ə.Kərimli və "Milli Şura"nın rəhbəri C.Həsənli iddia edirlər ki, siyasi düşərgədə yeganə müxalifət partiyası AXCP əsl qurum isə "Milli Şura"dır. Təbii ki, bu ironiya doğurmaya bilməz. Çünkü iddialar əsasız və məntiqsizdir. "Təkamül" partiyasının sədri Teyyub Qənioğlu "SOS" qəzətinə açıqlamasında Ə.Kərimli və C.Həsənlinin iddialarını "Toplan" multfilmin qəhrəmanından misal çəkməkə məsələyə münasibət bildirməyə çalışdı: "Multfilmin süjet xətti belədir ki, sehər-sehər günəş aşağıda olanda, Toplan narazılıq edir ki, mən balacayam, günəş yuxarı çıxanda, Toplanın kölgəsi böyük görünür və özünü böyük görür. Yenə də gün batanda kölgəsi aşağı düşür və Toplan yenə də özünü balaca görür. Yəqin Ə.Kərimli və C.Həsənli özlərinə günəş pik nöqtədə olanda, baxıclar və kölgələrinin böyük bir şey hesab edirlər. Ümumiyyətlə, bunların fealiyyəti göz



4 vəsiqəli
"müxalifətçi"

SAMİR

Bir tanışım var, adını da şərti olaraq Rauf qoyaq. Ölümən qorxduğu qədər heç nədən qorxmır, Gecə-gündüz əlinde "torba" gəzir, "tikməye" adam axtarır. Dünən təsadüfen rastlaşdırıq. Etdiyi pisliklərin cəzasını alacağını deyir, cəhənnəmə düşəcəyini xüsusi pafosla elə vurgulayır ki, sanki bu dəqiqliq yixilib oləcək. Təəssüf ki, mətbuat adamıdır. Ona məslehet verdim ki, darixmasın: onuz da sənin kimilər rehmət gedəndən sonra ya cənnətə düşür, ya da cəhənnəmə. Səhv etmirəm, 2005-ci ilin sentyabr ayı olardı: Rauf cibindən 4 ədəd vəsiqə çıxatrı. İnanın, 4 partianın vəsiqəsini cibində daşıyırdı: ADP, AXCP, Məsavat, ALP. Birinciye ona görə üzv olmuşdu ki, Sərdar Cəlaloğlunun çıxardığı qəzətlərdən birinə adını yazdırınsın, aylıq pul alınsın. AXCP-ya təkcə qızlara görə deyil, həm də oğlanlara meyilli olduğuna görə üzv olmuşdu. Məsavatı mitinqlərdə pul payladığına görə seçmişdi. ALP-ni hansı səbəbdən seçməsi bu güne qədər özünə də qaranlıq qalıb. Yadimdادر ki, vaxt var idi, bütün müxalifətlər onu axtarırdılar, sıravi üzvlərin hər birinden 10 manatdan yığıb yoxa çıxmışdı. Bir müddət görünmədi, 2012-ci ilde "Fəvvərələr meydani"nda gözə dəydi, özünü su şırnağının qabağına verib, "müxalifətçi obrazı" yaratmaq istədi. Daha sonra işədüzəltmə adı ilə vətəndaşlara külli miqdarda zərər vurmaşı. Kəsəsi, həbs olundu, çıxdı. İndi sayt işlədir, əsər-zad yazır, şeirlərdən pileyir. Sosial şəbəkələrdə əməlli-başlı reklamı gedir: yazıçı, publisist, mətbuatın "divi", imkanlı jurnalıst və s.

Yeri gəlmışkən, yadına düşüb deyim. Çox adam, hətta öz vətəndaşlarımız belə, "Türkler" deyəndə, yalnız Türkiye ərazisində yaşayan insanları nəzərdə tuturlar. Amma bilməlisiniz ki, bizlər -azərbaycanlılara türkər deyilənde (XX əsrin əvvəllerine qədər), Türkiye türklərinə "osmanlılar" deyilirdi, dilləri də "Osmanlı dili" adlanırdı. Halbuki bizim dilimiz də "Türk dili" adlanırdı. Ayri-seçkilik salmaq fikrim yoxdur, qardaş dövlətlik, eyni millət, sadəcə, avam adamların başa düşməyi vacibdir. Təklif edirəm ki, onlara "Türkler" yox, "Türkətər" deyilsin. Yəni "TÜRK" adını təkcə Türkiye ilə məhdudlaşdırmaq düzgün deyil və bu, gələcəkdə bu anlayışın dərkədilərə arealını kiçildə bilər. Baxın, onlar bize "Azəri türk" deyirlər. Onuz da "bağ", "kök" eynidir. Türk-yənin Konstitusiyası ANAYASA adlandığı halda, qadınlarına "Anne" deyirlər. O zaman konstitusiyaları da "ANNEYASA" olsun da.

Maraqlı vəziyyət yaranıb. Deməli, rayondan gəlib Bakıda ali təhsil alan qızlarımız təhsilini başa vurduqdan sonra yenidən müxtəlif rayonlarda ucqar kəndlərinə qayıdır, müəllim kimi işləyirlər. Dövlət də bu insanların üzərindən diqqət və qayğısın əsirgəmir. Halal olsun! Amma rayondan Bakıya ali təhsil almağa gələn kişilərimiz təhsillərini başa vurduqdan sonra rayonda yaşayın dədə-nənəsinə birəcə mektub da yazıb göndərirlər, neinkı ora qayıdır işləmək. Direnib Bakının ortasında dururlar çoxları da işsiz, evsiz. Ay qardaş, gedin rayonlarına da. Bu qədər iş yerləri, zavodlar, fabrikler, müəssisələr açılıb. Doğulduğu rayonda işləyib 1000 manat maaş alımağa, ailəsinə dolandırımağa razı deyil, amma Bakıda nə iş olsa işləməyə həvəslidir. Ölürələr bulvarı o tərəf - bu tərəfə gəzməkdən ötürü. Ad olsun ki, Bakıda yaşayır. Əzizlərim 10 milyon əhalimiz var, Azərbaycan təkcə Bakıdan ibarət deyil axı. Şükür olsun, rayonlarımızda şərait də arzuladığınız kimidir.

Erməni terrorizminin mən-bəyi XIX əsrin sonlarında axtarulmalıdır. Tədqiqatlar indiki erməni terror dəstələrinin məqsədlərində, hücum obyektlərinin seçilməsində, istifadə etdikləri taktika və üsullarda XIX ərin sonu - XX ərin əvvəllərində mövcud olmuş sələfləri arasında çox böyük oxşarlıqların olmasını müyyən etmişlər.

Türkiyə və onun səfəri Osmanlı İmparayı coğrafi mövqeyine görə Qara və Aralıq dənizləri ərazilərini nəzarətde saxlamaq imkânına malikdir. Bu strateji yollara nəzarəti elde etmək arzusunda olan hakimiyətpərəst qüvvələr qarşısında Türkiyə Yaxın Şərqi siper olmuşdur və her zaman bu istiqamətdə niyətlərini heyata keçirmək istəyən ölkələr üçün ermənilər həbi və siyasi müttəfiq hesab edilmişlər.

Afaq Rüstəmova yazır: "1970-ci əlin əvvəlindən ermənilər terəfin-dən Türkiyəyə qarşı ən manfur şəkildə, guya, ərin əvvəlində ermənilərə qarşı "soyqırımı" törədildiyi barədə böhtən kampaniyası vüset almağa başladı. İmkən düşdükçə bu məsələ şışirdildi və ən iyircə üsullardan istifade edilərək, mövcud olmayan "soyqırımı" faktının dünyaya qəbul etdirilməsi istiqamətdə cəhdərər göstərildi. Halbuki bu, heqiqətdən çox-çox uzaqdır. Bunu sübuta yetirmək üçün tarixə ötəri nəzər salmaq kifayət edər. 1856-ci ildə Rusiya ermənilərə himayədarlıq etməye başladı və orada "Erməni millətinin Nizamnaməsi" qəbul edildi. Elə o zamanlardan da İngiltərə və Fransa ermənilərlə maraqlanmağa başladı. Bu maraq isə ermənilərə olan məhəbbətin tezahürü deyildi. Məqsəd Osmanlı İmparayı zəiflətmək və onun sərvətlərinə sahib olmaqdan ibarət idi.

1871-1878-ci illərdə Osmanlı-Rusya mührəbəsindən sonra rus ordusu Şərqi Anadolunu işgal etdi. Türkərə düşmən münasibəti bəsləyen fransız yazılışı René Pinon yazırdı: "Ruslar və ingilislər ermənilərə qayğı pərdəsi altında, öz maraqları uğrunda bir-birilərlə mübarizə aparırlar". Ermənilər İngiltərənin əlində Rusiya ekspansiyasına qarşı mübarizə silahına çevrilmişdilər.

1880-ci ildən Şərqi Anadoluda, Van və Ərzurumda erməni komitələri yaranmağa başlandı. Ermənilər arasında o zaman məşhur olan Nalbandyan təklif edirdi ki, "Erməni xalqı arasında milletçilik əhval-ruhiyyəsi oyatmaq üçün "Hnəqə" komitəsinin vasitəsilə təhrikçilik və terror tərətmək, terrordan isə idarə üsulu kimi istifadə etmək lazımdır". K.Papazyan isə daşnak komitesinin yaranması ilə əlaqədar olaraq belə deyirdi: "Komitenin məqsədi dövlət rəhbərlərini terrora əl atma-ja təhrik etmək olmalıdır". Erməni yazılışları etiraf edirlər ki, yüz iller boyunca türklerle sülh şəraitində yaşadıqları müddətdə ermənilərin məqsədi terror vasitəsilə Osmanlı İmparayı parçalamaq olmuşdur".

İlk hücumlar 1890-ci ildə Ərzurum və İstanbulda başlandı. 1892 və 1893-cü illərdə Kayseri, Yozqat, Çorum və Mersin, 1894-cü ildə Samsunda, 1895-ci ildə İstanbulda, Zeytunda, 1896-ci ildə Vanda qiyamlar baş vermişdir. 1905-ci ildə Sultan Əbdülhəmidə sui-qesd edilmişdir. 1909-cu ildə Edemde

qiyam qaldırılmışdır. Bütün bu qiyamlar isə Qərb ictimaiyyətinə ermənilərin məhv edilməsi kimi çatdırılırdı.

Müəllifin fikrincə, 1876-cı il dekabrın 6-da erməni katolikosu İngilis səfiri Elliota müraciətə deyirdi: "Avropanın diqqətini cəlb etmək-dən ötrü kütləvi iğtişaşlar tərətmə lazımlı gələrsə, bu, çətin deyil". 1894-cü ildə isə o, İngiltərənin İstanbulda səfərinə yazdığı məruzədə məlumat verirdi ki, "Qiyam qaldırılmış ermənilərin məqsədi osmanlıları cavab tədbirləri görməyə təhrik etmək, bununla da xarici dövlətlərin Osmanlı İmparayıının daxili işlərinə müdaxiləsini təmin etməkdir".

Birinci Dünya müharibəsi ermənilər üçün böyük imkanlar açdı. Türkiyədə erməni komitələri, Rusiya erməniləri rus ordusu ilə birlikdə Osmanlı dövlətinə qarşı təcavüza hazırlaşmağa başladılar. Erməni komitələri belə bir şurə irəli sürürdülər: "Azad olmaq istəyirsənsə, əvvəlcə qoşunu öldür". Mühərribə aparan Türkiyənin kənd və şəhərlərində soyqırımı başlandı. Kişiər cəbhədə idilər. Küməksiz qalan qadınlar, uşaqlar və qocalar vəhşiliklə öldürülür, evlər, köpülər, yollar dağıdırılır və yandırılırdı. Osmanlı deputatı Amburçun Boyacıyan türk kənd və şəhərlərinə arxadan hücum əmri verdi. Ermeni millətinə geləcəkdə qorxu tərədə biləcək uşaqları belə qırmaq barədə əmə olundu. Bütün bunlar danılmaz faktlardır. Eyni hadisələr 1918-ci ildə Azərbaycanda da baş verdi. Gəncədə, Qubada, Kürdəmirdə, Şamaxıda, Naxçıvanda, Göyçayda, Qarabağda, Bakıda bolşevik - daşnak hərbi birləşmələri Kütləvi qırğınırlar tərətdilər. 1918-ci ildə Ənvər Paşanın rəhbərliyi ilə Qafqaz İsləm Ordusunun Azərbaycana gelişisi xalqımızı daha böyük faciələrdən qurtardı. Ancaq daşnaklar bu gün Fransanın paytaxtı

göstərən "Çeqakron", "Yevkrapa", "Tigranqılap" ("Astvaçaqinilər"). "Erməni Azadlığı uğrunda hərəkat", "Artsax uğrunda mübarizə ittifaqı" və s. kimi terrorçu təşkilatlar Yerevanda və Xankəndidə mərkəzləşmiş koordinasiya şurası yaradıblar. Bu şura" ASALA" beynəlxalq erməni terrorcu təşkilatının Fransa bürosuna bağlı bir orqan kimi fəaliyyət dairəsini genişləndirməkə məşğul olur. ("Respublika" qəzeti, 1 oktyabr, 2002-ci il, nömrə 226, 562).

11 sentyabrda Amerikada baş verən terror aktlarından sonra dünya ictimaiyyətinin terrorizmə qarşı münasibəti bir qədər dəyişib. Bəşəriyyət başa düşüb ki, terrorçunun ne vətəni var, na də milleti. Danılmaz fakt isə birdir: bugünkü terrorçu təşkilatlar o zamana qədər müvəffəqiyyətlə fəaliyyət göstərəcəklər ki, onların uydurmaları bəzi ölkələr tərəfindən təqdir və təsdiq edilməyəcək. Yalnız bütün sivil milətlərin birgə əməkdaşlığı sayesində beynəlxalq terrorizmin kökü kəsilebilər. Bunun üçün isə terrorçuların hər cür bəhanələri və qəddarlıqları ittiham və redd edilməlidir.

Rendi Balayan "Öldürülmüş türk diplomatları müqəssirdirlərmi?" məqaləsində türk diplomatlarının qətlə yetirilməsinə "erməni soyqırımı"na qarşı qisas kimi qələmə vermişdir. O, bu qisası belə əsaslanırmışdır ki, öldürülən şəxslərin erməni soyqırımı"nda heç bir günahları olmamışdır, lakin dövlət nümayəndələri olaraq "soyqırımı" inkar etdikləri üçün heç də bunu tərədələrdən az günahkar deyillər.

Türkiyənin NATO ilə six əməkdaşlığı onu Qərb alyansının rəqiblərinə mütemadi hədəf etmişdir. Onlar bütün səyələrini Türkiyəni NATO-nun müttəfiqliyindən təcrid etməyə yönəltmişlər. Buna görə de ermənilər Türkiyəni ziellətməyə çalışıb, çox dövlətlərlə əlində oyuncaga çevrilmişlər. Hələ sovetlər dövründə Türkiyənin Şərqi əyalətlərini

"ERMƏNI SOYQIRIMI" VƏ ERMƏNI TERRORİZMİ BƏŞƏRİYYƏTƏ QARŞI Ağır CİNAYƏTDİR

Parisi lərzəyə getirmiş bir sıra partlayışlar tərətmışlər. Neticədə, 10 nəfər ölmüş və 150 nəfər yaralanmışdır. Məqsəd isə Fransa hökumət organlarını terrorcu Varoyan Qarabedyanı azad etməyə məcbur etmək olmuşdur.

Amerika mətbuatının məlumatlarına əsasən, "ASALA"-nın "Hezbollah" terrorcu təşkilatı ilə six əlaqədə olmasa aşkar edilmişdir.

ASALA-nın mənzil-qərargahı Afinada yerləşir və bu ən qəddar erməni terrorcu təşkilati Yunan hökumətinin əhəmiyyətli dəstəyinə malikdir. 1987-ci ildən iyulunda Türkiyə Yunanistana qarşı erməni terrorizmə tərəfdar olduqları haqda ittiham irəli sürdü. Yunanistan hökumətinin erməni və digər beynəlxalq terrorcu təşkilatları ilə bu şəkilde birləşməsini və belə siyasetin tərədəcəyi təhlükəni nəzərə alaraq, ABŞ Dövlət Departamenti Yunanistana ciddi xəbərdarlıq göndərməyə məcbur olmuşdur. Eyni zamanda, "ASALA"-nın Kiprde də import-eksport kompaniyası, dini təhsil və rəsəd institutları adı altında fəaliyyət göstərdiyi məlumdur.

Bu gün Azərbaycan da ermənilərin terrorcu və təcavüzkar siyasetinə məruz qalmışdır. Qarabağda və Ermənistən ərazisində fəaliyyət

Sovet İttifaqına birləşdirmək ermənilərin əsas məqsədlərindən biri olmuşdur. Terrorcuların ərazi iddiaları, öz təhlükəsizliyi naminə, Türkiyəni başqa dövlətlərlə sazişlər bağlamağa sövg etdi. NATO-ya daxil olan digər dövlətlərlə bərabər Türkiyə, bir çox məsələlərlə yanaşı, öz siyasi müstəqilliyini və ərazi bütövlüyü qoruyub-saxlamağa çalışır. Xoşagelməz cəhət ondadır ki, bəzi Qərb ölkələrində uydurma "erməni soyqırımı" məsəlesi vaxtaşırı müzakirəyə çıxırlar. Bu, ilk baxışda simvolik, zerərsiz bir sənət təsiri bağıqlasada, əslinde, ermənilər tərəfindən tərədilən terror aktlarına bərət qazandırmaqdır. Odur ki, Türkiyə dövləti ABŞ Konqresindən baş verən hadisələri daim diqqət mərkəzində saxlayır və ümid edir ki, Türkiyə ilə ABŞ-in münasibətlərinə pozmağa çalışınlar öz niyyətlərinə nail ola bilər.

ABŞ-da da başa düşür ki, Türkiyə ilə əməkdaşlığın ümumi təhlükəsizlik məsələlərində böyük əhəmiyyəti vardır. Bu, həmçinin, Avropa və Cənub-Qərbi Asiya regionlarının təhlükəsizliyi üçün də mühüm şərtidir. Qondarma "soyqırımı"nın tanınması terrorizmin möhkəmlənməsinə, günahsız insanların qətlə yetirilməsinə yeni imkanlar açmış olar.



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

Müəllif qeyd edir ki, Türkiyə Böyük Millət Məclisi ABŞ Kongresini xəbərdar etmişdir ki, bu məsələ ilə əlaqədar hər hansı bir qətnamənin təsdiq edilməsi Türkiyədə böyük etirazlara gətirib çıxarır və Türkiye-ABŞ münasibətlərinə güclü zərər vura bilər. ABŞ Administrasiyası bu təşvişləri başa düşür və belə hesab edir ki, ümumi təhlükəsizlik üçün Türkiyə ilə əməkdaşlığın böyük strateji əhəmiyyəti vardır. Lakin ermənilər ardıcıl olaraq bu istiqamətdə iş aparır, hər vəchələ öz məqsədlərinə çatmağı çalışırlar.

1985-ci ilin dekabrında 192 sayılı qətnamənin qəbul edilməsinə təşəbbüsler edildi. Amerikanın Türkiyədəki səfiri bunanla əlaqədar ABŞ Dövlət Departamenti yazır: "Amerikanın Türkiyədəki səfiri olaraq siz əmin edirəm ki, belə bir qətnamənin qəbul edilməsi bütün türklər - dövlət rəhbərləri, müxalifet nümayəndələri, görkəmli şəxslər, adı kəndlılər və şəhər əhalisi tərəfindən qəzəbə səbəb olaraq" bərabər qəbul edilməsi Birləşmiş Ştatları çətin vəziyyətə sala bilər və müttəfiqlər ilə münasibətlərdə problemlər yaradıb.

Ümid edirəm ki, bunları nəzərə alaraq bu və ya buna bənzər qətnamələrin qəbul edilməsinə təşəbbüsler göstərəcəksiniz".

A.Rüstəmovanın fikrincə, 37 №-li qətnamə 1984-cü il sentyabrın 10-da Nümayəndələr Palatasında qəbul edildi. Qətnamənin qəbul edilməsi Türkiyədə güclü etirazlar doğurdu. Türkiye hökuməti qətnamənin sonrakı mərhələlərdə qəbul edilməsini Türkiye ilə Birləşmiş Ştatlar arasında münasibətlərə güclü zərər vuracağı bildirirdi.

Vahid Ömərov, fəlsəfə üzrə fəlsəfə doktoru

Britaniya alımları: insanın rəng duyumu mövsümdən asılı olaraq dəyişir

G öy, yaşıl, sarı və qırmızı rənglərin qarışığından is-tenilən rəngi eldə etmək olar. Böyük Britaniyanın York Universitetinin alımları iyun və yanvar aylarında 67 könüllünü testdən keçirərək müəyyən ediblər ki, insanın gözleri bəzi rəngləri müxtəlif cür qarvayırlar. Məsələn, bəhar və yay ilə müqayisədə payız və qışda sarı tonlar bəzədə parlaq görünür. AZERTAC "The Daily Mail"-e istinadla xəbər verir ki, bu məlumatlar "Current Biology" jurnalında dərc olunub. Tədqiqatçılar könüllüləri qaranlıq otağa salaraq, qaranlıqla öyrəşmələri üçün onlara vaxt veriblər. Sonra xalis səri rəng görənə qədər rəngdəyişən kolorimetr işə salınıb. Yadda könüllülərin böyük eksəriyyəti yaşlılımtıl sarı rəng görübər. Qışda qırmızı qatışığı olan sarı rəngi xalis sarı rəng hesab ediblər. York Universitetinin mütəxəssisi Loren Uelbornun fikrincə, fəsil dəyişen zaman görme qabiliyyətimiz ətraf mühitdə baş verən deyişikliklərə öyrəşir. Bu, gözün tor qışasının ilin isti aylarında çoxlu yaşıllığa alışması səbəbindən baş verir.

Şokoladın qoxusu immuniteti artırır

A limler şokoladın daha bir faydalı xüsusiyyətindən danışıblar. "Newsland" saytı xəbər verir ki, onun qoxusu orqanızmin viruslara müqavimət göstərmək bacarığına təsir edir. "Ladyportal"ın yazdırılmışına görə, şokoladın qoxusu immuniteti artırır. Məsələ bundadır ki, şokoladın qoxusunu nəfəse çəkəndən sonra orqanızmında "A" sinfindən olan immunooglobulinlərin (anticisimlər) əmələ gəlməsi sürətlənilir. Bu, şokoladın soyuqdəymə xəstəliklərinə qarşı mübarizədə heç də yeganə xidməti deyildir. Lap bu yaxınlarda kandalı mütəxəssislər tərəfindən sübuta yetirilib ki, şokolad ösküreyi müalicə edir. Şokoladın tərkibində öskürməyə qarşı təsir gücünə malik teobromin maddələri var.

Gənc yaşda ata olanların ölüm riski daha çox ola bilər

F inlandiyanın Helsinki Universitetinin alımlarının keçirdikləri araşdırımıya 30 mindən çox kişi cəlb edilib. İştirakçıların sağlamlığı, təhsili və bu kimi digər məlumatlar yaxından araşdırılıb. Tədqiqatların aparıldığı 20 il ərzində 20-24 yaşlarında iki uşağı dünyaya gələn ataların ölüm riskinin 14 faiz çox olduğu müəyyənəşdirilib. Araşdırma 30-44 yaş arası ilk dəfə ata olanların orta yaşda ölüm riskinin 25 yaşadək ata olanlardan 25 faiz az olduğu müəyyənəşdirilib. Alımlar orta yaşda ölüm riskinin ata olmasına stresinin orqanızmə vurduğu zərərdən meydana gəldiyini vurgulayıblar. Gənc yaşda ata olanların orta yaşlarda müxtəlif xəstəliklər səbəbi ilə erkən dünyasını dəyişmək təhlükəsinin dənə çox ola biləcəyi müəyyənəşdirilib. Araşdırmanın nəticələri impakt faktorlu "Journal of Epidemiology and Community Health" jurnalında dərc edilib.

Diqqət: Cəfəri suyu qaraciyarda piylənmənin qarşısını alır

C əfəri suyundan nizamlı istifadə bədəndəki yaqları əridərək, ariqlamağa kömək edir. Yaşlanmanın genetikdir və daha parlaq və gənc görünüşü bir dəri üçün də şərait yaradır. Cəfəri suyunun ən önəmli faydası qaraciyərə olan behərsidir. Bu sayədə qaraciyərde piylənmənin qarşısı alına bilər. Dəmir çatışmazlığı problemi olanlar üçün çox faydalıdır. Qrip və soyuqdəymə yaxşı təsir göstərir. Cəfəri suyu hazırlamaq üçün yarımdəstə cəfərini saplaşdıraq ilə birlikdə seçin və yuyun. Saralılmamış olmasına diqqət edin rəngi yerində olmalıdır. Ucları qəhvəyiləmiş isə, saplarını kəsin. 2 stəkan suyun içində yavaş temperaturda 2-3 dəqiqə qaynadıb 10 dəqiqə dəməleyin. İsti və ya ılıq olaraq istehlak edə bilərsiniz. Gündə bir stəkan istehlak edilməlidir. Amma 15 gündən çox limonlu cəfəri suyu istehlak edilməməsi çox əhəmiyyətli dir. Yoxsa cəfəri suyu faydaları yerinə zərər verər. 15 günə qədər istifadə edildikdən sonra 10 gün ara verilməlidir, sonra yenə davam edilməlidir.

Ses

Son səhifə

27 oktyabr

Mourinyodan şok etiraf: "Mənçesterdəki həyatım fəlakətdir"



"M ançester Yunayted"ın baş məşqçisi Jozé Mourino Mənçesterdəki yaşayış şəraitindən gileyənib. Qol.az-in məlumatına görə, portuqaliyalı mütəxəssis Britaniya mətbuatının açıqlamasında komandası kimi öz işlərinin də yaxşı getmədiyini deyib: "Qızımın 20, oğlumun isə 17 yaşı olacaq. Universitetləri, dostları Londondadır. Artıq böyükübər və arxamca düşəcək yaşda deyiller. İlk dəfə ki, ailəmdən uzaqda yaşayıram. Buna uyğunlaşmaq çox çətindir. Bəzən bayıra çıxıb gəzmək, bəzən isə təkcə körpünü keçərək restorana getmək istəyirəm, amma bacarmırıam. Burdakı həyatım kiçik bir fəlakətdir".

Milli komandamız karate üzrə dünya çempionatında 16 idmançı ilə təmsil olunur

A zerbaycan milli komandası karate üzrə 24-cü dünya çempionatına yollanıb. Azərbaycan Milli Karate Federasiyasından (AMKF) AZERTAC-a bildiriblər ki, Avstriyanın Linz şəhərinin ev sahibliyi etdiyi dünya çempionatında 16 karateçimiz təmsil olunur. İki ildən bir keçirilən nəhəng yarış oktyabrın 30-dək davam edəcək. AMKF-nin prezidenti və Dünya Karate Federasiyası (WKF) Texniki Komitesinin üzvü Yaşar Bəşirovun rəhbərliyi ilə çempionata yollanan karateçilərimiz həm fərdi, həm də komanda yarışlarında mübarizə aparacaqlar. Fərdi kumite yarışlarında ölkəmizi Firdovsi Fəzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq) və Asiman Qurbanlı (84 kq-dan yuxarı), qadınlar arasında isə Nurane Əliyeva (50 kq), İləhə Qasımovə (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) təmsil edəcəklər. Kişilərin komanda kumite yarışlarında Niyazi Əliyev, Rafiz Həsənov, Rafael Ağayev, Ayxan Mamayev, Şahin Atamov, Asiman Qurbanlı və Orxan Heydərli mübarizə aparaçaq. Qadınların komanda yarışlarında isə Nurane Əliyeva, İləhə Qasımovə, İrina Zaretska və Fəridə Əliyevadan ibarət heyət çıxış edəcək. Fərdi kata yarışlarında Roman Heydərov və Neda Rezai öz texnikalarını nümayiş etdirəcəklər. Kataçılardan komanda yarışlarına qatılmayacaqlar. Milli komandamız para-karate üzrə dünya çempionatında da ilk dəfə təmsil olunacaq. İyirmi altı ölkədən 72 idmançının qatılacağı fiziki qüsurlu karateçilərin kata çıxışlarında Sahib Əhədov medallar uğrunda yarışacaq. İdmançılarımızla yanaşı, beynəlxalq həkimlərimiz - Cahangir Babayev, Yusif Məmmədov, Vüqar Kərimov, Anar Allahverdiyev və Nərgiz Mehdiyeva dünya çempionatının referiləri arasında olacaqlar. Onlar, həmçinin dərəcələrinin yüksəltmək üçün yarışdan əvvəl WKF Hakimlər Komitəsinin kurslarında iştirak edərək imtahan verəcəklər. Dünya çempionatında 118 ölkədən 1024 karateçi tatami üzərinə çıxacaq. Karate Olimpiya Oyunlarına daxil edildikdən sonra ilk dünya miqyaslı bu yarış tam fərqli formatda keçiriləcək. Karateçilərimiz noyabrın 1-də vətənə qayıdaqla.



Argentina və Uruqvay 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcəklər?



A rgentina və Uruqvay 2030-cu ildə keçiriləcək dünya çempionatına birgə ev sahibliyi etmək üçün ərizə verəcəklər. AZERTAC "Associated Press" agentliyinə istinadla xəbər verir ki, artıq həmin ölkələrin rəhbərləri bu barədə razılığa geliblər. Argentina Prezidenti Mauricio Makri Buenos-Ayresdə uruqvaylı həmkarı Tabare Vaskes ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında mundialın birlikdə təşkilə ilə bağlı məsələnin müzakirə edildiyini bildirib. O, bu məsələ ilə bağlı birgə müraciət etmək barədə razılığın olduğunu deyib. 2030-cu ildə nüfuzlu futbol turnirinin yüz illiyi qeyd ediləcək. İlk dünya çempionatı 1930-cu ildə Uruqvayda keçirilib. Həmin vaxt ev sahibləri finalda Argentina millisine 4:2 hesabı ilə qalib gələrək çempion olub. Argentina isə mundiala 1978-ci ildə ev sahibliyi edib.

"Neftçi"nin futbolçusuna 5 oyundan 5 cəza verildi

D ünən AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. PFL-in rəsmi saytının verdiyi məlumatə görə, İK Topaz Premyer Liqanın 9-cu turunda "Neftçi"nin futbolçusu Katalin Tiranın "Qarabağ"la oynadıqda meydana gələn azarkeşi vurmasına hüquqi qiymət verib. Qırmızı vərəqə alaraq meydandan qovulan ruminiyalı futbolçu 5 oyundan cəzalanıb, klub 2400 manat cərimə olunub. Bundan başqa, "Neftçi" klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə 4000 manat cərimələnib.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müellifin
mövqeyi üst-üstə düşməyə biler.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzəRTAC, SIA, APA və AZADINFORM məlumatları
agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**